

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
9 Month	Tablet	1	Vitamin A (Acetate & 50% Beta Carotene) - 4000 I.U., Vitamin C (as Ascorbic Acid) - 100 mg, Vitamin D (as Cholecalciferol) - 400 I.U., Vitamin E (as dl- alpha Tocopheryl Acetate) - 11 I.U., Thiamin (Thiamin Mononitrate) - 1.84 mg, Riboflavin (Vitamin B2) - 1.7 mg, Niacin (as Niacinamide) - 18 mg, Vitamin B6 (Pyridoxine HCl) - 2.6 mg, Folic Acid - 800 mcg, Vitamin B12 - 4 mcg, Calcium (Calcium Carbonate) - 200 mg, Iron (as Ferrous Fumarate) - 27 mg, Zinc (as Zinc Oxide) - 25 mg	Starch, Cellulose, Stearic Acid, Croscarmellose Sodium, Titanium Dioxide, Silicon Dioxide, Magnesium Stearate, Artificial Color (FD&C Red # 40, FD&C Yellow # 6)	21 Century HealthCare ,Inc	ABŞ	07.08.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş 9 Month (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan fol turşusunun (maksimum yol verilən həddi 600 mcg) miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir.
Adersil	Kapsul	6	Phospholipids - 300 mg, Alpha lipoic acid - 100 mg, Cynara scolymus (Artichoke) leaf extract - 100 mg, Silybum marianum dried fruit extract - 70 mg, Inosit - 50 mg	Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	29.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ADERSİL(kapsul № 60) adlı məhsul qaraciyər və öd yolları xəstəliklərinin kompleks müalicələrində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Afleksonorm	Kapsul	6 x 10	Capsule (day): Boswellia serrata Roxb. ex Colebr., gummi dry extract (boswellic acid 60 %) - 200 mg, D,L-alpha-tocopherol-acetate powder 50% - 29.8 mg, Curcuma longa L., rhisoma dry extract (curcuminoids 95 %) - 10 mg, Capsule (night): Glucosamine hydrochloride - 200 mg, Chondroitine sulphate sodium - 150 mg, Piridoxine hydrochloride - 2.42 mg, Riboflavin - 1.8 mg, Folic acid - 200 mcg, Cyanocobalamin - 3 mcg	Gelatine, Corn starch, Microcrystalline cellulose, Magnesium stearate	MM Vitapharm-Com MMC	Moldova	14.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Afleksionorm (kapsul № 60) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasının yaxşılaşdırma üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Afrika Şiri	Kapsul	1	Rhodiola rosea - 30 mg, Cranberry (Vaccinium macrocarpon (10% Arbutin)) - 100 mg, Epimedium sp. - 50 mg, Panax ginseng (10 % Ginsenosid) - 100 mg, Schisandra chinensis - 100 mg, Guarana (Paullinia cupana) - 40 mg, Zinc monohydrate - 15 mg	Hidroxypropylmethylcellulose, Monostarch phosphate	Bitkizane Bitkisel və Sağ Üm. Ltd. Şti	Türkiyə	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Afrika Şiri (kapsul № 10) adlı məhsul kişilərdə cinsi zəiflik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Agnuvit	Kapsul	10x3	Vitex agnus castus fruits extract - 120 mg, Serratiopeptidase 35000 ME - 10 mg, Vitamin E - 20 mg, Vitamin B12 - 4 mcg, Vitamin D3 - 14 mcg, Vitamin B9 - 400 mcg, Curcuma longum extract - 25 mg, Papain - 25 mg	cornstarch, gelatine	Kharkiv Pharmaceutical Factory, LTD	Ukrayna	03.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agnuvit(kapsul № 30) adlı məhsul qadın reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Aksalon	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract – 200 mg, Althea officinalis root extract – 100 mg, Thymus vulgaris herb extract – 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Prufied water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	23.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aksalon (şərbət 120 ml) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Akva Maris Plus	Sprey	30 ml	Adriatik dənizinin suyu – 6042 mq	deksantenol – 300 mq, kalium dihidrofosfat, dinatrium fosfat dodekahidrat, təmizlənmiş su- 30 ml-ə qədər	Jadran-Galenski Laboratorij d.d	Xorvatiya	06.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akva Maris Plus 30 ml sprej, şüşə flakonda" adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.

Akva Maris Strong	Sprey	30 ml	Adriatik dənizi suyunun steril hipertonic məhlulu – 100 %	Qeyd edilməyib	Jadran-Galenski Laboratorij d.d	Xorvatiya	06.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akva Maris Strong 30 ml sprej, şüşə flakonda" adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aletos	Daxilə qəbul üçün məhlul	200 ml			S.I.I.T SRL	İtaliya	14.08.2019	Xitam verilən müraciətlər	"Referans" MMC – nin 08.07.2019-cu il tarixli 19/201 sayılı məktubuna cavab olaraq bildiririk ki, İtaliyanın "S.I.I.T. SRL" şirkətinin istehsalı olan Aletos (məhlul, 200 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun PH – 1 5.67 (normativ sənədlərə əsasən 4.5-5.5), miqdarı təyin zamanı isə asetsisteinin miqdarı 16.97 mq/5ml (normativ sənədlərə əsasən 100 mq/5ml) olaraq aşkar edilmişdir. □ Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə istehsalçının adı düzgün qeyd edilməyib. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
Algoff	Krem	50 q	Menthol - 5.91 % (w/w), Eucalyptus - 1.97 % (w/w), Methyl salicylate - 12.8 % (w/w), Turpentine oil - 1.47 % (w/w), Cream base Q.s to 100% w.w.	ayrıca göstərilməyib	Eternel Mark Pvt Ltd	Çin Xalq Respublikası	01.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Algoff (krem, 50 qr) adlı məhsul müxtəlif mənşəli onurğa və əzələ ağrıları zamanı yerli təsirli köməkçi vasitə kimi tövsiyyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alkalurin	toz	150 q	Sodium citrate dihydrate 2.25 g, Potassium citrate monohydrate - 0.78 g, Anhydrous Citric acid - 0.90 g	Mannitol E421	Panacea 2001	Bolqarıstan	02.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALKALURİN (toz,150 qr) adlı məhsul sidiiyin qələviləşməsinə asanlaşdırıcı vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Amicot B17	Tablet	3	Vitamin B17 - 500 mg	Microcrystalline cellulose, Monostarch phosphate, Magnesium citrate, Gum arabic	Bereket Ilac Kozmetik San. Tic.A.Ş	Türkiyə	21.08.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amicot B17 (tablet № 30) adlı məhsul immün sistemini gücləndirmək üçün tövsiyyə edilən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B17 (amiqdalın) maddəsi orqanizmdə hidroliz olunaraq çox təhlükəli zəhərli maddə olan sianid turşusuna (HCN) çevrilir. Amiqdalın maddəsinin BFMQƏ-də istifadəsi rəsmi olaraq nüfuzlu təşkilatlar olan EFSA(Avropa Komissiyası) və FDA(ABŞ) tərəfindən qadağa olunub, bu da onun təhlükəsiz dozalarının tam öyrənilməsindən irəli gəlir.
Amino Power Liquid (mandarine flavour)	Daxilə qəbul üçün məhlul	1000 ml	Hydrolysed protein – 39 %, Whey protein hydrolysate – 3 %, Taurin – 1 % (1250 mg), Vitamin B6 – 1 % (3.1 mg) (Amino acid profile per 100 g protein: L-Alanine – 7.7 g, L-Arginine – 7.9 g, L-Aspartic acid – 6.7 g, L-Cysteine – 0.1 g, L-Glutamic acid – 12.6 g, L-Glycine – 19 g, L-Histidine – 0.9 g, L-Hydroxylysine – 1.1 g, L-Hydroxyproline – 10.5 g, L-Isoleucine – 1.7 g, L-Leucine – 5.6 g, L-Lysine – 3.7 g, L-Methionine – 0.7 g, L-Phenylalanine - 2.1 g, L-Proline – 11 g, L-Serine – 3.5 g, L-Threonine – 2.2 g, L-Tryptophan -0.1 g, L-Tyrosine – 0.6 g, L-Valine – 2.5 g)	Water, Fructose, Citric acid, Flavouring, Potassium sorbate, Sodium saccharin, Acesulfame K, Sodium cyclamate, E471	Anona GmbH	Almaniya	09.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino Power Liquid (məhlul 1000 ml) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda istehsalçının adının düzgün qeyd olunması zəruridir.

Aminostyl	Daxilə qəbul üçün məhlul	50 ml	L - arginine- 1.2 mg, L - histidine - 0.7 mg, L - isoleucine - 1.18 mg, L - leucine - 3.66 mg, L - lysine - 5 mg, L - methionine - 1.84 mg, L - phenylalanine - 1 mg, L - threonine - 0.85 mg, L - tryptophan - 1 mg, L - valine - 1.34 mg, L - alanine - 1 mg, L - asparagine - 1 mg, L - aspartic acid - 1 mg, L - cysteine - 1 mg, L - glutamic acid - 1 mg, L - glutamine - 1 mg, Glycine - 2 mg, L - serine - 1 mg, L - tyrosine - 1 mg, L - proline - 1 mg, Vitamin C - 100 mq	Glycerol, Potassium sorbate, Sodium benzoate, Sucralose	Gricar Chemical SRL	İtaliya	05.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Aminostyl (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul amin turşularının və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərilşinə görə dərman vasitəsi deyil
Antimetil	Tablet	2	Ginger rhizome dry extract (Zingiber officinale) - 50 mg	Microcrystalline cellulose, Hydroxypropyl methyl cellulose, Silicon dioxide, Talc, Titanium dioxide, Magnesium salts of fatty acids, Glycerol	Tilman s.a.	Belçika	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Antimetil(tablet № 30) adlı məhsul qusma, ürəkbulanma və gəyirmə zamanı tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatın "İstifadəsi" bəndinin sonuncu cümləsində"3 yaşlı və.." ifadəsi "6 yaşlı və.." ifadəsi ilə əvəz olunsun;mövcud olmayan "əks göstəricilər" və "saxlanma şəraiti" bəndləri rəyə uyğun olaraq əlavə olunsun.
Artex	Kapsul	1	Nigella sativum oleum - 500 mg, Costus root extract - 125 mg, Curcumin - 40 mg	Gelatin, Glycerin, Purified water, Beeswax, Polyethylene glycol	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	31.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artex (kapsul № 60) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırır və bir çox xəstəliklərin müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda"Tərkib" hissədə bitkilərin adlarını elmi(latin) dildə əlavə etmək; "istifadə qaydaları" bəndini yaş həddi ilə bağlı hissəni rəyə uyğun olaraq vızmaq zəruridir.
Asfertil	Kapsul	1	L-Carnitine - 500 mg, L-Arginine - 500 mg, Acetyl-L-Carnitine - 250 mg, Vitamin C – 90 mg, N-Acetylcysteine - 50 mg, Vitamin E - 30 mg, Iron Gluconate – 7 mg, Pantothenic Acid (Vitamin B5) – 6 mg, Zinc – 5 mg, Betacarotene (Provitamin A) – 4.8 mg, Vitamin B6 – 2 mg, Copper – 0.5 mcg, Folic Acid - 200 mcg, Selenium – 27.5 mcg, Vitamin D3 - 5 mcg , Vitamin B12 (Cyanocobalamin) – 2.5 mcq	Gelatin capsule, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicon Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	09.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asfertil (kapsul №60) adlı məhsul reproduktiv funksiyaları yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aspero	Kapsul	1	Artichoke (Cynara L. - Receptacle, scale leaf) - 250 mg, Soybean extract (Glycine max - seeds and beans) -150 mg, Helic Hrusi (Helichrysum - unbroken flower baskets) – 20 mg, Activated charcoal - 10 mg	Vegetable capsule, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	31.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aspero (kapsul № 60) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Benefit - BS	Tablet	1	Glucosamine sulphate - 500 mg, Chondroitine sulphate - 400 mg, Methylsulfonylmethane - 375 mg, Zinc (as Zinc gluconate - 67.7 mg) - 10 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	31.07.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Benefit - BS (tablet №30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərilşinə görə dərman vasitəsi deyil.

Bestom	Kapsul	1	Fish oil - 1000 mg, Omega - 3 fatty acid (EPA - 180 mg, DHA - 120 mg) - 350 mg	Gelatin, Glycerol, Purified water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bestom (kapsul №60) adlı məhsul omega- 3 doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Betaben	Tablet	3 x 10	Beta glucan - 180 mg	Sorbitol, Magnesium stearate	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiye	26.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betaben(tablet № 30) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdıran BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bifos	Şərbət	100 ml			Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiye	16.08.2019	Xitam verilən müraciətə	Normativ sənəddə maye dərman formasına deyil, bərk dərman formasına aid fiziki-kimyəvi parametrlər verildiyi üçün laboratoriyada uyğunsuz çıxmışdır.
Blossom	vaginal şam	2	St John`s Wort oil (Hypericum Perforatum oil)-900mg, German Chamomile Extract (Chamomilla Recutita Flower extract)-150mg, Tea Tree oil (Melaleuca Alternifolia oil)-150mg, Hyaluronic acid sodium salt-5mg	Witepsol H15 (Hydrogenated Coco-Glycerides), Propylene Glycol, Beeswax (Cera Flava)	Cydonia doo	Bosniya və Herseqovina	19.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Blossom, vaginal şam №10" adlı məhsul uşaqlıq yolunun normal mikroflorasının bərpa edilməsi və qurulduğu zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bonestone	Tablet	3 x 10	Calcium (as Calcium carbonate - 1500 mg) - 600 mg, Zinc (as Zinc oxide - 12.44 mg) - 10 mg, Vitamin K - 50 mcg, Vitamin D - 5 mcg	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	31.07.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bonestone (tablet №30) adlı məhsul D, K vitaminlərinin, Kalsium və Sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Bynorm	Daxilə qəbul üçün məhlul	150 ml	Gamma aminobutyric acid - 75 mg, Magnesium sulphate - 160 mg, Vitamin B3 - 5 mg, Vitamin B6 - 0.5 mg	Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Glycerin, Deionize water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiye	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bynorm (məhlul 150 ml) adlı məhsul MSS - nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calcimax	Şərbət	150 ml	Calcium Carbonate - 500 mg, Vitamin D - 150 IU, Magnesium Hydroxide - 150 mg, Zinc - 6 mg	Water, Citric acid, Potassium sorbate, Sodium Benzoate, Raspberry flavor, Xanthan Gum, Sucralose, Trisodium citrate	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiye	30.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcimax (şərbət 150 ml) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calcium Active / Kalsium Aktiv	Fişildayan tablet	1	Calcium - 500 mg	Sodium hydrogen carbonate, Sorbitol, Orange flavour, Aspartame, Maize starc, Sucralose, Acesulfame K, Riboflavin-5-phosphate	C.Hedenkamp GmbH & Co.KG	Almaniya	02.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcium Active (tablet №20) adlı məhsul kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda istehlakının düzgün qeyd edilməsi zəruridir.
Cellucare	İnyeksiya üçün məhlul	5 ml	Hyaluronic acid-1.1mg, (Caffeine, Sodium chloride, Sodium hyaluronate)-26.7mg, (Manganese gluconate, Zinc gluconate)-24mg	Ayr:ca qeyd edilməmişdir	Revitcare laboratoire	Fransa	15.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cellucare, inyeksiya üçün məhlul, 10x5.0 ml adlı məhsul bədən dərisində selulitin korreksiyası üçün yerli istifadə olunan kosmetoloji tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Centramin	Tablet	1	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Cooper - 1000 mcg, Iodine - 140 mcg, Iron - 17 mg, Calcium - 100 mg, Magnesium - 150 mg, Selenium - 30 mcg, Natural mixed carotenoides - 2 mg, Vitamin B1 - 3 mg, Vitamin B2 - 2 mg, Vitamin B3 - 20 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 6 mg, Vitamin B12 - 6 mcg, Vitamin C - 70 mg, Vitamin D3 - 10 mcg (400 IU), Vitamin E - 20 mg, Vitamin K - 40 mca, Zinc - 15 mg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn strach, Gum arabic, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	14.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Centramin (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Century	Kapsul	1 x 20	Calcium carbonate - 500 mg, Cholecalciferol - 200 IU, Magnesium - 91.5 mg, Zinc - 3.2 mg	Gelatin, Glycerin, Titanium dioxide, Purified water	Nutrix Health Care	Pakistan	05.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Century (kapsul №20) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda yaş həddinin (14 yaşdan yuxarı) qeyd edilməsi zəruridir
Cerebromax	Kapsul	3 x 10	Phosphatidylcholine - 100 mg, Phosphatidylserine - 100 mg, Ginkgo biloba dry leaves powder - 80 mg, Lecithin - 27 mg, Coenzim Q10 - 26 mg	Maize starch, Lactose monohydrate, Magnesium stearate, Anhydrous colloidal silicon dioxide, Talc, Gelatin	Nutraceutical&Cosmetics SRL	Rumıniya	27.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cerebromax (kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cinkofer	Kapsul	2 x 15	Iron fumarate (eq to Iron - 40 mg) - 141.98 mg, Zinc sulfate monohydrate (eq to Zinc - 10 mg) - 27.47 mg, Vitamin C - 30 mg, Vitamin B12 - 0.001 mg, Folic acid - 0.2 mg	Maltodextrin, HPMC	A Pharma Sağlık Ürünleri A.S	Türkiye	15.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cinkofer (kapsul №30) adlı məhsul müxtəlif mənbəli anemiyaların müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Məhsulun istifadə qaydasında rəyə müvafiq olaraq düzəliş edilməsi zəruridir.
Combo Derma	Kapsul	3	Cold pressed wheat germ oil - 1000 mg, Cold pressed black cumin seed oil - 1000 mg, Cold pressed pomegranate seed oil - 1000 mg, Cold pressed nettle seed oil - 1000 mg	dl-alpha tocopherol, dl-alpha tocopheryl acetate, 1. Capsule shell: (Bovine Gelatin / Glycerin / distilled water), 2. Capsule shell: (Bovine Gelatin / Glycerin / distilled water / titanium dioxide / FD&C Blue No.1 / FD&C Red No.40), 3. Capsule shell: (Bovine Gelatin / Glycerin / distilled water / titanium dioxide / FD&C Red No.40), 4. Capsule shell: (Bovine Gelatin / Glycerin / distilled water / titanium dioxide / FD&C Yellow No.5 / FD&C Blue No.1)	Helvacizade Gıda İlaç Kimya San. Ve Tic. A.Ş	Türkiye	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Combo Derma(kapsul № 60) adlı məhsul yarım doymamış yağ turşuları mənbəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: İstifadə üzrə təlimatda "QƏBUL QAYDASI" və mövcud olmayan "ƏKS GÖSTƏRİCİLİLƏR" bəndləri rəyə uyğun olaraq yazılsın. □

Curcumine Mit Oleuropein	Qranulalar	21 q	Curcuma extract – 52.6 mg (curcumin – 50 mg), Olive leaf extract – 21.1 mg (oleuropein – 4 mg), Black pepper extract – 2.1 mg (piperine – 2 mg)	Gelatine, Water, Vegetail oil (palm oil), Vegetail oil (palm kernel oil)	DR.Dünner AG	İsveçrə	28.06.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Curcumine Mit Oleuropein (qranul 21 q) adlı məhsul orqanizmin biri sıra metabolik proseslərini yaxşılaşdırmaq üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bir dəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>Qeyd: məhsulun istifadə yaş həddinin rəyda göstərilən "istifadə qaydaları və doza" bölməsində göstəriləndiyi kimi tərtib olunması, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma üzərində olan informasiyaların Azərbaycan dilində də qeyd edilməsi, «bioloji fəallığa malik qida əlavəsi» və "dərman vasitəsi deyil" ifadələrinin göstərilməsi zəruri deyil.</p>
D3 Salis	Damcı	5 ml x 2 flakon	Vitamin D3 - 1250 mcg, Vitamin E - 0.2 mg	Flax seed oil, Olive oil	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	22.08.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D3 Salis (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Uşaqların əli çatmayan yerdə saxlanın" vəzifələr əlavə olunmuşdur.</p>
DanZED Forte	Kapsul	1	Serratiopeptidase enzyme - 15 000 IU (22.5 mg), Nattokinase - 700 IU (35 mg) □	Gelatin capsule, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	14.08.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DanZED Forte (kapsul № 30) adlı məhsul serrapeptaza və nattokinaza fermentinin çatışmazlığı zamanı yaranan xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bir dəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p>
De Forte	Tablet	6 x 10	Vitamin D - 600 IU (15 mcg)	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	26.08.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən De Forte (tablet №60) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Demaks	Damcı	10 ml	Vitamin D3 - 1250 mcg (50.000 IU), Vitamin E - 0.2 mg	Rosehip fruit extract, Olive oil	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	22.08.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Demaks (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>

Demorin	Daxilə qəbul üçün məhlul	100 ml			Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiye	07.08.2019	Xitam verilen müraciət	<p>"MK Group" MMC – nin 27.06.2019-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "ENSA MSN Gıda Takviyələri ve Araştırma Merkezi" şirkətinin istehsalı olan Demorin (məhlul, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun PH – ı 4.33 (normativ sənədlərə əsasən 5.00+/- 0.50 4.5-5.5) olaraq aşkar edilmişdir. □</p> <p>Həmçinin, istehsalçı tərəfdən tərkibində genetik modifikasiya olunmuş məhsulların və nanomateriaların, hormonların, pestisidlərin və s. olmamasına dair təqdim edilmiş zəmanət məktublarının hər ikisi Vitabronx adlı məhsula aiddir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □</p>
Deprestin Plus	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus spp.) leaf and flower extract - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	08.08.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Deprestin Plus (kapsul №30) adlı məhsul MSS-nin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: Qablaşma üzərində məhsulun buraxılış formasında yol verilmiş texniki səhvin (kapsul əvəzinə tablet qeyd edilib) aradan qaldırılması zəruridir.</p>
Depsolin	Şərbət	150 ml	Omega 3 - 1000 mg (EPA - 180 mg, DHA - 120 mg), Vitamin A - 1.5 mcg, Vitamin E - 15 mg, Vitamin D - 200 IU, Zinc - 15 mg	Deionized Water, Sugar, Glycerol, Orange Flavour, Citric Acid, Polysorbate 80, Xanthan Gum, Sodium Benzoate, BHT, Sodium Saccharin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	09.08.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depsolin (şərbət 150 ml) adlı məhsul omega-3 yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Deskal	Şərbət	150 ml	Calcium carbonate (Elemental calcium) - 300 mg (120 mg), Vitamin D3 - 5 mcg (200 IU), Magnesium hydroxide - 50 mg, Zinc - 3 mg	Deionized water, Glycerol, Trisodium citrate Dhydrate, Fructose, Banana aroma, Polysorbate-80, Sodium benzoate	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiye	21.08.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deskal(şərbət, 150 ml) adlı məhsul kalsium və fosfor minerallarının mübadiləsinin tənzimləməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: Qablaşmanın üzərində Azərbaycan və İngilis dillində yazılarda "istifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq vazılsın.</p>
Destra	Şərbət	150 ml			CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiye	16.08.2019	Xitam verilen müraciət	
DropMill	Göz üçün damcı	10 ml	Rose Hip Distilled Water-10.0g, Aloe Vera Distilled Water-10.0g, Black Bilberry Distilled Water-10.0g, Chamomile Distilled Water-10.0g, Hydroxypropylmethylcellulose-0.20g, Sodium Hyaluronate-0.20g, Boric Acid-0.60g, Sodium Tetraborate Decahydrate-0.05g, Sodium Chloride-0.58g, Water for injections-enough to 100 ml	Ayrıca qeyd edilməyib	C.O.C. Farmaceutici s.r.l	İtaliya	14.08.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş DropMill, göz üçün damcı, 10 ml plastik flakonda, adlı məhsul göz quruluğu sindromunun müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p>

Enzimalin	Kapsul	3 x 10	Bromelain - 150 mg, Papain - 50 mg, Pancreatin - 50 mg	Calcium stearate, Microcrystalline cellulose, Lactose, Sorbitol, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	02.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzimalin (kapsul № 30) adlı məhsul həzm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eritrofolin	Kapsul	3 x 10	Ferrous gluconate - 143 mg, Acidum folicum - 400 mcg, Cyanocobalamine - 2 mcg, Acidum ascorbinicum - 30 mg, Copper gluconate - 3.45 mg, Lactoferrin - 25 mg	Lactose	Kharkiv Pharmaceutical Factory, LTD	Ukrayna	27.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eritrofolin (kapsul, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və stiker üzərində "istifadə qaydası" bəndinin rəyə uyğun olaraq qeyd edilməsi zəruridir.
Esoblast	Şərbət	150 ml	Calcium citrate – 400 mg, Vitamin D3 – 600 IU, Phytin – 100 mg, Phosphor – 100 mg, Zinc – 15 mg, Magnesium – 100 mg	Deionized water, Rasperry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	22.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Esoblast (şərbət 150 ml) adlı məhsul vitamin D və kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: qablaşma üzərində təsiredici maddələrin yazılışında texniki səhvə yol verilmişdir. "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir.
Esokart	məhlul	10 ml x 10	L-carnitine – 500 mg, Vitamin C – 200 mg, Vitamin B6 – 6 mg, Folic acid – 600 mcg, Vitamin B12 – 9 mcg	Deionized water, Apple aroma, Sorbitol, Potassium sorbate	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tarım Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	07.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Esokart (məhlul 10 ml №10) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, bu qaydanın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir.
Estifer kids	Daxilə qəbul üçün məhlul	100 ml	Iron fumarate - 30 mg, Folic acid - 400 mcg, Ascorbic acid - 80 mg, Vitamin B12 - 3 mcg	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Glycerin, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	18.06.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Estifer kids (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul dəmir inqredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

EVA Belle	Tablet	9	Soy isoflavones - 90 mg, Calcium (as calcium carbonate) - 400 mg, Vitamin D3 100 GFP - 10.00 mcg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 1,4 mg, Folic acid (vitamin B9) - 200 mcg, Vitamin B12 (as Methylcobalamin 1% DCP) - 2,5 mcg	Sodium Starch Glycolate, Talc, Crospovidone, Magnesium Stearate, Methylcellulose, Titanium Dioxide, PEG 6000 powder	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	20.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EVA Belle(tablet, № 90) adlı məhsulqadınlar menopauza dövründə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD:İstifadə üzrə təlimatda "İstifadəsinə göstərişlər" bəndi rəydə göstərilən kimi, istehsalçının rəsmi saytından əldə olunmuş məlumata uyğun olaraq uyğun olaraq təqdim olunsun. □
Ferromed	Kapsul	1	Vitamin C (ascorbic acid) - 60 mg, Folic acid - 400 mcg, B12 vitamini (cyanocobalamin) - 8 mcg, Ferrous bis-glycinate - 28 mg	Microcrystalline cellulose, Capsule shell: Gelatine (bovine), Croscarmellose, Vegetable magnesium stearate, Silica	Nature's Bounty, INC	ABŞ	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferromed (Kapsul №30) adlı məhsul dəmir, fol turşusu və vitamin B12- in əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fertilo Forte	toz	1	L-carnitine - 440 mg, L-arginine - 500 mg, Vitamin E - 15 mg, Coenzyme Q10 - 15 mg, Zinc - 2.25 mg, Folic acid - 0.4 mg, Selenium - 0.03 mg	Orange flavour, Citric acid, Tricalcium phosphate, Magnesium salts from fatty acids, Sucralose, Sodium saccharin, Sodium cyclamate, Riboflavin	C.Hedenkamp GmbH & Co.KG	Almaniya	02.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fortilo Forte (toz, şəşədə №30) adlı məhsul kişilərdə cinsi fəaliyyəti yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda istehsalçının düzgün qeyd edilməsi zəruridir.
Fimaks	Şərbət	120 ml	Carica Papaya leaf dry extract – 600 mg, Foeniculum vulgare seed dry extract - 85 mg, Mixed enzymes (protease, amilase, lipase, lactase, cellulose) – 60 mg, Bromelain – 25 mg, Papain – 25 mg	Deionized water, Raspberry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	22.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fimaks (şərbət 120 ml) adlı məhsul həzm prosesinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Flomax	Kapsul	3 x 10	Serenoa repens (Saw palmetto fruit dry extract) – 80 mg, Lycopene – 500 mcg, Urtica dioica root dry extract – 31 mg, Pumpkin seed oil – 300 mg, Zinc – 10.3 mg, Selenium – 75 mcg	Sunflower oil, Natural Gelatin, Aerosil 200, Titanium Dioxide	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	02.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Flomax (kapsul № 30) adlı məhsul prostat vəzinin iltihabi prosesləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Foden	məhlul	30 ml	Vitamin D3 - 6000 IU (1 ml=30 drop, 1 drop=200 IU)	Deionized water, Raspberry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	23.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Foden (məhlul 30 ml) adlı məhsul vitamin D3-ün əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fordel	Tablet	3 x 10	Calcium (as Calcium carbonate) - 600 mg (1500 mg), Zinc (as Zinc oxide) - 10 mg (12.44 mg), Vitamin K (as Phytomenadion) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	14.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fordel (tablet, №30) adlı məhsul D və K vitaminlərinin, Sink və kalsium minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

FX Plus	Kapsul	1	Passiflora incarnata L. herb dry extract - 300 mg, Valeriana officinalis L. rhizome, root dry extract - 175 mg	Magnesium stearate, Gelatin, Microcrystalline cellulose	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	01.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş FX Plus (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Gastro Fast	Tablet	3 x 10	Zingiber officinalis radix dry extract - 100 mg, Foeniculum vulgare seed dry extract - 75 mg, Mentha piperita folium dry extract - 50 mg, Gentiana lutea roots extract - 50 mg, Cynara scolymus leaves dry extract - 50 mg, Capsicum frutescens fruit dry extract - 15 mg	Microcrystalline cellulose, Gum arabic, Magnesium stearate	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiye	09.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Gastro fast (tablet №30) adlı məhsul mədə-bağırsağ sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda bitkilərin elmi latın dilində adlarının, qablaşma üzərində isə köməkçi maddələrin və istifadə qaydasının qeyd edilməsi zəruridir.
Gastrotuss	Şərbət	20 ml	Magnesium alginate 24.15 mg, Simethicone (sol.30%) 4.50 mg, Sodium Bicarbonate-7.0mg, Xanthan Gum-30.mg, Flavouirings-2.40mg, Sodium Methyl p-Hydroxybenzoate-1.4mg, Sodium Hydroxide-1.1mg, D-Panthenol-0.9mg, Zinc Oxide-0.70%, Sodium Propyl p-Hydroxybenzoate-0.70mg, Erythrosine (E 127)-0.046mg, Fluid Extracts of Althaea officinalis-23.0mg, Fluid Extracts of Papaver rhoeas-23.0mg, Honey-34.50mg, Fructose-300.0mg, Demineralised water	Ayrıca qeyd edilməyib	DMG İtalia srl	İtaliya	05.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Gastrotuss 20 ml şərbət, №25" adlı məhsul Gastroezofageal və ya fərinqolaringeal reflüksün müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Glukorax / Glukoraks	toz	4 q	Calcium carbonate (eq to Calcium - 500 mg) - 1250 mg, Vitamin D3 - 12.5 mcg (500 IU)	Citric acid, Sorbitol, Sodium bicarbonate, Sodium carbonate, Lemon flavor, Polyethylene glycol (PEG 6000), Sucralose, Riboflavin	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiye	01.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glukorax/Glukoraks (saşe,toz 4 q № 30) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Whey Milk Chocolate Flavour	toz	500 q	Whey protein concentrate - 94 % (Amino acid profile per 100 g protein: L-alanine – 4.7 g, L-arginine – 2.5 g, Aspartic acid – 10.7 g, L-cystine - 1.9 mg, L-glutamic acid – 16.8 mg, L-glycin – 1.9 mg, L-histidine – 2.1 mg, L-isoleucine – 6.6 mg, L-leucin – 10.7 mg, L-lysine - 8.9 g, L-methionine - 1.9 g, L-phenylalanine - 3.3 g, L-proline - 6.7 g, L-serine - 4.6 g, L-threonine - 6.5 g, L-tryptophane - 1.8 g, L-tyrosine - 2.7 g, L-valine - 5.7 g)	Low fat cocoa powder (5%), flavoring, sweeteners: acesulfame K, sodium cyclamate, saccharin sodium; Emulsifiers: soy lecithin, mono- and diglycerides of fatty acids; Colour: E150c.	Anona GmbH	Almaniya	05.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Whey Milk Chocolate Flavour (toz 500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda istehsalçının adının düzgün qeyd olunması zəruridir.
Haircare	İnyeksiya üçün məhlul	5 ml	Hyaluronic acid-2mg, Zinc Gluconate-1.1mg, (Arginine, Glutamine, Omithine, Glycine, Cysteine)-29.9mg, (Nicotinamide, Calcium Pantothenate, Folic acid, Pyridoxine, Biotin, Cyanocobalamin)-26mg	Ayrıca qeyd edilməmişdir	Revitcare laboratoire	Fransa	15.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Haircare (inyeksiya üçün məhlul 10x5 ml) adlı məhsul kosmetologiyada saç tökülməsinə qarşı tövsiyə olunan tibbi vasitələrə aid olub aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Helpas Bal & Limon	Sorma Pastil	2 x 12	Marshmallow root extract - 30 mg, Vitamin C - 6 mg, Thyme herba extract - 7 mg, Sage leaves extract - 13 mg, Echinacea purpurea extract - 0.8 mg, Eucalyptus oil - 1.6 mg	Sugar (Sucrose), Glucose syrup, Lemon Oil, Citric Acid (acidity regulator), Honey, Flavoring Lemon Thickening Agents (gum arabic), Coloring agent Riboflavin, Cream of tartar	Nazhan İnşaat Gıda ve Nak. İç ve Dış Tic. Ltd. Şti.	Türkiye	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Helpas Bal & Limon (sorma pastil № 24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.

Helpas Nanə & Mentol	Sorma Pastil	2 x 12	Marshmallow root extract - 34 mg, Peppermint Oil – 2.6 mg, Thyme herba extract - 7.2 mg, Sage leaves extract - 16.4 mg, Echinacea purpurea extract - 1 mg, Eucalyptus oil - 1.6 mg	Sugar (Sucrose), Glucose syrup, Menthol, Tickening Agents (gum arabic), Coloring agent copper chlorophyll, Cream of tartar	Nazhan İnşaat Gıda ve Nak. İç ve Dış Tic. Ltd. Şti.	Türkiye	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Helpas Nanə & Mentol (sorma pastil № 24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Helpas Portağal & Vitamin C	Sorma Pastil	2 x 12	Marshmallow root extract - 30 mg, Vitamin C – 21 mg, Thyme herba extract - 7.1 mg, Sage leaves extract - 13.3 mg, Echinacea purpurea extract - 1 mg, Eucalyptus oil - 1.6 mg	Sugar (Sucrose), Glucose syrup, Orange Oil (%0,10), Citric Acid (acidity regulator), Flavoring Orange, Tickening Agents (gum arabic), Coloring (Beta carotene E160a), Cream of tartar	Nazhan İnşaat Gıda ve Nak. İç ve Dış Tic. Ltd. Şti.	Türkiye	14.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Helpas Portağal & Vitamin C (sorma pastil № 24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Hepo-Trac	Şərbət	100 ml	Artichoke leaf extract (Cynara scolymus) - 100 mg, Stanley plum extract (Prunus domestica) - 200 mg, Rhubarb Root Extract (Rheum palmatum) - 20 mg, Sandy Everlasting (Helichrysum arenarium (L.) - 80 mg	Deionized water, Raspberry aroma, Sorbitol, Potassium sorbate, Xanthan gum	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tarım Ürünleri Gıda Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiye	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepo-Trac (şərbət 100 ml) adlı məhsul hazm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, bu qaydanın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir.
Hermosa Hard Type	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-24mg, Sodium Chloride-8.71mg, Potassium dihydrogen phosphate-0.26mg, Disodium hydrogen phosphate dihydrate-1.5mg, Water-965.53mg	Ayrıca qeyd edilməmişdir	SCL Co., Ltd.	Cənubi Koreya	19.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hermosa Hard Type, inyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Hermosa Mild Type	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-24mg, Sodium Chloride-8.71mg, Potassium dihydrogen phosphate-0.26mg, Disodium hydrogen phosphate dihydrate-1.5mg, Water-965.53mg	Ayrıca qeyd edilməmişdir	SCL Co., Ltd.	Cənubi Koreya	19.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hermosa Mild Type, inyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Hermosa Soft Type	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-24mg, Sodium Chloride-8.71mg, Potassium dihydrogen phosphate-0.26mg, Disodium hydrogen phosphate dihydrate-1.5mg, Water-965.53mg	Ayrıca qeyd edilməmişdir	SCL Co., Ltd.	Cənubi Koreya	19.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hermosa Soft Type, inyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

HP Cell Regation Serum III	İnyeksiya üçün məhlul	3 ml	Tranexamic acid-0.5%, Hyaluronic acid-0.5%, PDRN (Polydeoxyribonucleotide)-0.7%, Glutathione-5.0%, Water-93.3%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "HP Cell Regation Serum III, inyeksiya üçün məhlul, 5x3.0 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
HP Cell Regation Tox & Eye, Fore	İnyeksiya üçün məhlul	3 ml	Hyaluronic acid-0.2%, Acetylhexapeptide-8-0.5%, Pentapeptide-18-0.5%, PDRN (Polydeoxyribonucleotide)-0.5%, Water-98.3%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "HP Cell Regation Tox & Eye, Fore, inyeksiya üçün məhlul, 5x3.0 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
HP Cell Regation Tox & Eye, Fore Filler	İnyeksiya üçün məhlul	2 ml	Hyaluronic acid-0.5%, Acetylhexapeptide-8-0.5%, Pentapeptide-18-0.5%, PDRN (Polydeoxyribonucleotide)-1.0%, Water-97.5%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Cell Regation Tox & Eye, Fore Filler, inyeksiya üçün məhlul, 1x2.0 ml" əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İmmunogloba	Kapsul	1	Bovine Colostrum - 500 mg, Providing: Ig G (İmmunoglobulin) - 150 mg, Lactoferrin - 3.585 mg, IGF-1 - 0.43 ppm	Microcrystalline cellulose, Gelatin, Silicone dioxide, Magesium stearate	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	27.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunogloba (kapsul N 30) adlı məhsul immün sistemi fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmutens PR	Tablet	3			Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	01.08.2019	Xitam verilən müraciətlər	"Pasha K" firmasının 19.06.2019-cu il tarixli 162 sayılı məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Vefa İlaç San.ve Tic.Ltd.Şti." şirkətinin istehsalı olan İmutens PR (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 667.2 mq (807.5 – 892.5 mq) olaraq aşkar edilmişdir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən məlumat əsasən məhsul hamilə qadınların virus xəstəliklərində məsləhət görüldüyü halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq BFMQƏ hamilə qadınların istifadəsi üçün tövsiyyə edildikdə, müvafiq tədqiqatların protokolları təqdim edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
İnobelle Plus D	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-2.0%, Sodium chloride-0.9%, Lidocaine hydrochloride hydrate-0.3%, Purified water-96.8%	Ayrıca qeyd edilməyib	GCS Co., LTD.	Cənubi Koreya	08.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İnobelle Plus D, inyeksiya üçün gel, 1x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnobelle Plus F	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-2.0%, Sodium chloride-0.9%, Lidocaine hydrochloride hydrate-0.3%, Purified water-96.8%	Ayrıca qeyd edilməyib	GCS Co., LTD.	Cənubi Koreya	08.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İnobelle Plus F, inyeksiya üçün gel, 1x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Inobelle Plus S	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-2.0%, Sodium chloride-0.9%, Lidocaine hydrochloride hydrate-0.3%, Purified water-96.8%	Ayrıca qeyd edilməyib	GCS Co., LTD.	Cənubi Koreya	08.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Inobelle Plus S, inyeksiya üçün gel, 1x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İso Plus Powder	toz	700 q	Vitamin A - 160 mcg, Vitamin D - 1 mcg, Vitamin E (mg α-TE) – 2.4 mg, Vitamin C - 16 mg, Vitamin B1- 0.2 mg, Vitamin B2 – 0.3 mg, Niacin (mg NE) – 3.2 mg, Vitamin B6 – 0.3 mg, Folic acid – 40 mcg, Vitamin B12 – 0.5 mcg, Biotin - 10 mcg, Pantothenic acid – 1.2 mg, Potassium – 85.7 mg, Calcium - 25 mg, Magnesium – 12.6 mg, Sodium - 0.12 g, L-glutamine – 192.5 mg, L-carnitine - 50 mg	Sugar, Maltodextrins, Glucose, Fructose, Sucralose, Acesulfame K, Citric Acid, Malic Acid, Gum Arabic, Xanthan Gum, Sodium Carboxy Methyl Cellulose, Carotenes, Carmines, Riboflavins, E 133, E 150c, E 150d, Patent Blue V, Indigo, Chlorophylls and Chlorophyllins, Curcumin, Anthocyanins, Paprika Extract, Betanin, Vegetable Carbon	Olimp Laboratories Sp. z.o.o	Polşa	29.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İso Plus Powder (toz 700) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Jenoderm Deep	inyeksiya üçün gel	1 ml	Sodium Hyaluronate-25mg, Sodium Chloride -6.9mg, Sterile water for injection- 1ml	Ayrıca qeyd edilməyib	Laboratories Hyamed SA	İsveçrə	01.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Jenoderm Deep, inyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Jenoderm HV	inyeksiya üçün gel	2 ml x 2	Sodium Hyaluronate-25mg, Sodium Chloride -6.9mg, Sterile water for injection- 1ml	Ayrıca qeyd edilməyib	Zhejiang Jingjia Medical Technology Co. Ltd	Çin Xalq Respublikası	01.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Jenoderm HV, inyeksiya üçün gel, 2x2.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Jenoderm Lips	inyeksiya üçün gel	1 ml x 2	Sodium Hyaluronate-25mg, Sodium Chloride -6.9mg, Sterile water for injection- 1ml	Ayrıca qeyd edilməyib	Laboratories Hyamed SA	İsveçrə	01.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Jenoderm Lips, inyeksiya üçün gel, 2x1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Kalnion	Daxilə qəbul üçün məhlul	100 ml			S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	26.08.2019	Xitam verilən müraciətə	
Kamistad Beybi	qel	10 q	Carbopol 980-1.5g, Trometamol-1.986g, Polidocanol (acc. To DAC)-1.0g, Karion FP-10.0g, Glycerin 85%-3.0g, Propylene glycol-15.0g, Cooling aroma-0.1g, Honey aroma- 0.5g, Sodium EDTA disodium-0.1g, Acesulfame potassium- 0.3g, Deionized water-59.014g, Monipolsprit (non-methylated spirit 98)-2.5g, Chamomile fluid extract-5.0g	Ayrıca qeyd edilməyib	STADA Arzneimittel AQ	Almaniya	20.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Kamistad Baby, yerli istifadə üçün gel 10q" adlı məhsul uşaqlarda ağız boşluğunun gigiyenası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Keptalit	Kapsul	3	Stone Breaker extract (Phyllanthus niruri leaf and stem) - 90 mg	Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Domus Naturae	Litva	20.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KEPTALİT(kapsul № 45) adlı məhsul qaraciyər və böyrəklərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatın "Xüsusiyyətləri" bəndinin 1 cümləsinin ("hepatotrop, ödqovucu, sidikqovucu, detoksikant, daş əridici, antioksidant, iltihab əleyhinə, virus əleyhinə, antiproliferativ, spazmolitik.) lağv olunması zəruridir, belə ki, BFMQƏ farmakoloji təsirə malik ola bilməz.

Ketol Plus	Tablet	1	Magnesium carbonate – 500 mg (eq. to 125 Mg), Succinic Acid – 200 mg, Resveratrol – 100 mg, Coenzyme Q10 – 100 mg, Glutamic acid – 100 mg, Potassium chloride (eq. to 50 mg K) - 95 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Croscarmellose sodium	Pharmex Rom Industry S.R.L	Rumıniya	23.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ketol Plus (tablet № 30) adlı məhsul orqanizmin metabolik funksiyalarını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Klepüs	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	31.07.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Klepüs (şərbət 120 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kofinol	sorma tablet	3 X 12	Yellow tablet: Propolis -15 mg, green tablet: Mint oil - 7 mg, orange tablet: Vitamin C - 60 mg	Yellow tablet: Sorbitol, Mentol flavour, Magnesium stearate, Lemon flavour, Honey flavour, Tartrazine, Sucralose, □ Green tablet: Sorbitol, Mentol flavour, Magnesium stearate, Mint flavour, Colorant Green S, Sucralose, □ Orange tablet: Sorbitol, Mentol flavour, Magnesium stearate, Orange flavour, Sunset Yellow FCF, Sucralose	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	01.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kofinol (tablet № 36) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir.
Kolibioos	Kapsul	3 x 10	Bifidobacterium bifidum - 0.25 x 10 ⁹ CFU, Bifidobacterium longum - 0.25 x 10 ⁹ CFU, Lactobacillus acidophilus - 0.5 x 10 ⁹ CFU, Lactobacillus rhamnosus - 0.5 x 10 ⁹ CFU, Lactobacillus plantarum - 0.25 x 10 ⁹ CFU, Streptococcus thermophilus - 0.25 x 10 ⁹ CFU, Saccharoccyces boulardii - 0.25 x 10 ⁹ CFU, Inulin - 200 mg, Papain - 25 mg	Gelatin	Kharkiv Pharmaceutical Factory, LTD	Ukrayna	31.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kolibioos (kapsul № 30) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Konasen	Tablet	3 x 10	Calcium (Calcium carbonate - 1500 mg) - 600 mg, Zinc (as Zinc oxide - 12.44 mg) - 10 mg, Vitamin K (as Phytomenadion) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	02.08.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Konasen (tablet №30) adlı məhsul D, K vitaminlərinin, Kalsium və Sink minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yel verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Kondrozam	Tablet	3			KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	31.07.2019	Xitam verilen müraciətlər	"Healthy Life" MMC – nin 04.07.2019-cu il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Koç İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ.Paz.İth.İhr.San.Tic.Ltd.Şti." şirkətinin istehsalı olan Kondrozam (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı məhsulun orta çəkisi 1.4871 q (1.512-1.848 q) olaraq aşkar edilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Lanobron	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	02.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lanobron (şərbət 120 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
L-Antac	Şərbət	120 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	07.08.2019	Xitam verilen müraciətlər	"Healthy Life" MMC – nin 03.07.2019-cu il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Koç İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ.Paz.İth.İhr.San.Tic.Ltd.Şti." şirkətinin istehsalı olan L-Antac (şərbət, 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı məhsulun tərkibində olan L-karnitin inqredientinin miqdarı 18.157 % (normativ sənədlərə əsasən 90-120%) olaraq aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
L-Carnetine Concentrate	Daxilə qəbul üçün məhlul	500 ml	L-carnitine - 12000 mg	Water, Fructose, Acidifier (Lactic acid), Flavouring, Preservative (Potassium sorbate), Sweetener (Sucralose)	VP Laboratory Ltd	Böyük Britaniya	20.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Carnetine Concentrate (daxilə qəbul üçün məhlul, 500 ml) adlı məhsul metabolizmi yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Levimer	Kapsul	3 x 10	Artichoke (Cynara scolymus) - 250 mg, Silimarine - 100 mg, L-methionine - 100 mg		S.C.Laboratoarele Medica S.R.L	Ruminiya	06.08.2019	Xitam verilen müraciətlər	
L-Glutamine	toz	300 q	L-glutamine - 100 g	yoxdur	VP Laboratory Ltd	Böyük Britaniya	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Glutamine (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları və dozaları rəyə uyğun olaraq vəzifəsi zəruridir.

Logusgyn / Loqusgin	Vaginal məhlul	140 ml	Tyndallized Ferments-0.008%, Chlorhexidine Digluconate-1.0%, Lactic Acid-0.250%, a-Bisabolol-0.1%, Dimethicone-0.1%, Sodium Cocoamphoacetate-2.0%, Propylene Glycol-10.0%, Parabens in Phenoxyethanol-0.5%, Fragrance-0.025%, Osmotic Water-86.017%	Ayrıca qeyd edilməyib	Logus Pharma S.r.l	San-Marino	07.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Logusgyn / Loqusgin (Vaginal məhlul, 140 ml) adlı məhsul intim gigiyena üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Lovemax	Tablet	1	Chlorophytum borivilianum (Musli) root powder - 125 mg, Triagonella foenum graecum (Fenugreek) seed powder-100 mg, Abutilon indica (Atibala) whole plant powder - 100 mg, Asparagus adscendes (Safed Musli) root powder - 100 mg, Asphaltum (Shilajeet) powder - 75 mg, Piper longum fruit extract - max.0.83 %, Piper nigrum fruit extract - max.0.83 %, Zingiber officinale rhizome extract - max.0.83 %, Trifla fruits extract - max.2.5 %,	Gum Acacia I.P., Talcum powder I.P., Magnesium stearate I.P.	BACFO Pharmaceuticals LTD	Hindistan	21.08.2019	Xitam verilən müraciətlər	
Magnebest+B6	Tablet	3	Magnesium lactate - 450 mg (eq to Magnesium - 54 mg), Pyridoxine hydrochloride (Vitamin B6) - 5 mg	Microcrystalline cellulose, Sorbitol, Talc.	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	09.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Magnebest+B6 (tablet, №30) adlı məhsul maqnezium və vitamin B6-nın əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Maxifix Men / Maksifiks Kişilər Üçün	Kapsul	1	Cold pressed wheat germ oil - 250 mg, Cold pressed pumpkin seed oil - 200 mg, Cold pressed nettle seed oil - 300 mg, Fish oil - 450 mg	dl-alpha tocopherol, dl-alpha tocopheryl acetate, Capsule shell: (Bovine Gelatin / Glycerin / distilled water / titanium dioxide / FD&C Blue No.1 / Brilliant black)	Helvacizade Gıda İlaç Kimya San. Ve Tic. A.Ş	Türkiyə	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxifix Men / Maksifiks Kişilər Üçün(kapsul № 20) adlı məhsul işlərdə reproduktiv orqanların fəaliyyətini tənzimləyən vasitə kimi tövsiyyə olunan BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: İstifadə üzrə təlimatda "QƏBUL QAYDASI" və mövcud olmayan "ƏKS GÖSTƏRİCİLƏR" bəndləri rəyə uyğun olaraq yazılıdır. □
Maxilen Bio	Kapsul	6 x 10	Selenium - 110 mcg (as Sodium selenate)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	23.08.2019	Xitam verilən müraciətlər	"Healthy Life MMC" şirkətinin 22.07.2019-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan 271 seriyalı Maxilen Bio (kapsul №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun orta çəkisi tərəfindən təqdim olunmuş normativ sənəd lərin göstərişlərinə uyğun deyildir. 0,5566q (0,490q ±10%); tərkibi: 0,4574q (0,400q ±10%) (NSə əsasən uyğun deyildir). Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Melaz	Kapsul	3 x 10	Valeriana officinalis root extract - 20 mg, Melissa officinalis leaves extract - 10 mg, Mentha piperita leaves extract - 10 mg, Melatonin - 1 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatin, Titanium dioxide, Iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	06.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Melaz (kapsul №30) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Melosleep	mehlul	50 ml	Melatonin – 1 mg, Glycine - 100 mg, Vitamin B6 – 0.5 mg	Deionized water, Rasperry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	22.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melosleep (mehlul 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruri hesab olunur
Melotrop	Kapsul	2	L-tryptophan – 150 mg, Magnesium oxide – 34.35 mg, Nicotinamide (vitamin B3) – 12.5 mg, Melatonin – 0.5 mg	Maltodextrin, Magnesium stearate, Gelatin, Silicon dioxide	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	29.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melotrop (kapsul № 30) adlı məhsul yuxuya getmə prosesini və yuxunu yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil.
Menofix / Menofiks	Kapsul	1	Cold pressed flax seed oil - 300 mg, Cold pressed pomegranate seed oil - 200 mg, Cold pressed coriander seed oil - 150 mg, Fish oil - 450 mg,	dl-alpha tocopherol, dl-alpha tocopheryl acetate, Capsule shell: (Bovine Gelatin / Glycerin / distilled water / titanium dioxide / FD&C Red No.40)	Helvacizade Gida İlaç Kimya San. Ve Tic. A.Ş	Türkiyə	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Menofix / Menofiks(kapsul № 20) adlı məhsul qadınlarda menopauza dövründə simptomların aradan qaldırılmasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil. QEYD: İstifadə üzrə təlimatda "QƏBUL QAYDASI" və mövcud olmayan "ƏKS GÖSTƏRİCİLƏR" bəndləri rəyə uyğun olaraq yazılıdır.□
Merito	Kapsul	3			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	30.07.2019	Xitam verilen müraciətlər	"Healthy Life" MMC – nin 27.06.2019-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Koç İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ.Paz.İth.İhr.San.Tic.Ltd.Şti." şirkətinin istehsalı olan Merito (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü ağimtil rəngli, iki hissəli kapsul, tərkibi: açıq sarı rəngli, bərkimiş kütlə (NS-ə əsasən toz olmalıdır) olaraq aşkar edilmişdir.Orta çəkisi 0.5168 q (0.5085-0.6215 q), tərkibi 0.4212 q (0.423-0.517 q) olaraq aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Miofibrin	Kapsul	2			Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiyə	02.08.2019	Xitam verilen müraciətlər	

Mirosit	Şərbət	150 ml	N-acetyl cysteine – 25 mg, Drosera (Sundew) herb dry extract – 25 mg, Salvia officinalis leaf dry extract – 25 mg, Glycyrrhiza glabra root dry extract – 20 mg, Thymus vulgaris herb dry extract – 25 mg, Ribes nigrum fruit dry extract – 10 mg	Deionized water, Rasperry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	22.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mirosit (şərbət 150 ml) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: qablaşma üzərində təsiredici maddələrin yazılışında texniki səhva yol verilmişdir. "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi, istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir
Multway Clean	Antiseptik Sprey	100 ml	Sodium Chloride-0.046%, Sodium Hypochloride-0.0035%	Yoxdur	Besna Kimya medikal temizlik Hizm. Turz. İnş. San ve Tic. Ltd. Şti	Türkiyə	28.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Multway Clean, Antiseptik sprej 100 ml" adlı məhsul şəxsi gigiyena üçün dezinfeksiyaedici maddə kimi tövsiyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Nefukon	Daxilə qəbul üçün məhlul	600 ml			Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiyə	26.08.2019	Xitam verilən müraciətlər	
Neo Fitoroid	Endorektal istifadə üçün məlhəm applikator ilə	40 ml	VEGETABLE OIL, HYDROGENATE VEGETABLE OILS AND CANDELLILLA WAX, RICINI OLEUM HYDROGENATUM, CETEARYL ALCOHOL, CAPRYLIC/CAPRIC TRIGLYCERIDE, SUCROSE DISTEARATE, SUCROSE STEARATE, GLYCERYL STEARATE, DEIONIZED WATER, XANTHAN GUM POWDER, CITRIC ACID ANHYDROUS, ORGANIC ALOE BARBADENSIS LEAF JUICE DRIED EXTRACT (200:1), CYPRESS ESSENTIAL OIL, NATURAL BENZYL ALCOHOL, GLYCEROL – VEGETABLE ORIGIN, ORGANIC SHEA BUTTER, SODIUM DEHYDROACETATE, POTASSIUM SORBATE, TOCOPHEROLS IN VEGETABLE OIL, HYPERICUM OIL, ORGANIC BUTCHER'S BROOM ROOT FREEZE-DRIED EXTRACT, HELICHRYSUM OILY EXTRACT, HYDROPHILIC FRACTION OF HELICHRYSUM TOPS FREEZE-DRIED EXTRACT, PEPPERMINT ESSENTIAL OIL, TEA TREE ESSENTIAL OIL, SODIUM SILICATE	Ayrıca qeyd edilməyib	Aboca S.p.A	İtaliya	08.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Neo Fitoroid, endorektal istifadə üçün məlhəm applikator ilə, 40ml tubda" adlı məhsul hemorroyun simptomlarının müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Neocomplex Plus	Şərbət	120 ml	Vitamin A – 2200 IU, Vitamin E – 12.5 IU, Vitamin D – 400 IU, Vitamin B1 – 0.5 mg, Vitamin B6 – 0.5 mg, Vitamin B12 – 9 mcg, Vitamin C – 30 mg, Ferrum – 10 mg, İodine – 100 mcg	Deionized water, Rasperry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate, EDTA	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	22.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neocomplex Plus (şərbət 120 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neocizin	Tablet	1	Petroselinum crispum seed - 86.2 mg, Phaseolus vulgaris shell - 78 mg, Betula sp. leaf - 86.2 mg, Myrtus communis fruit - 26 mg, Potassium citrate - 30 mg, Sodium citrate - 30 mg	Maltodextrin, Calcium carbonate, Magnesium salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	25.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neocizin(tablet № 30) adlı məhsul sidik-ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Nevroson	Tablet	3 x 10	GABA (Gamma amino butyric acid) – 150 mg, Glycine – 75 mg, Vitamin B6 – 500 mcg, Vitamin B9 (folic acid) – 50 mcg, Glutamine – 50 mg, Magnesium – 14.4 mg	Microcrystalline cellulose, Magnesium stearate, Sorbitol, Talc	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	23.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nevroson (kapsul № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neyroselin Forte	Şərbət	120 ml	Gamma-aminobutyric acid - 150 mg, Vitamin B6 - 1 mg, Vitamin B3 - 1.5 mg, Magnesium hydroxide - 23.98 mg (as 10 mg of magnesium), Inositol - 20 mg	Xanthan gum, Potassium sorbate, Banana flavour, Glucose-fructose, Citric acid, Black carrot extract, Purified water	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiye	27.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyroselin Forte(şərbət, 120 ml) adlı məhsul sinir sisteminin fəaliyyətini və yaddaşı yaxşılaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neyrosetin	Kapsul	3 x 10	GABA - 150 mg, Ginkgo biloba - 60 mg, L-glycine - 50 mg, Magnesium - 50 mg, 5HTP (5-Hydroxytryptophan) - 25 mg	Magnesium stearate, Silicon dioxide, Capsule - gelatin, titanium oxide, iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	29.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrosetin (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nicovit C	suspenziya	100 ml	Ascorbic acid - 50 mg, Zinc gluconate (eq to Zinc - 10 mg) - 69.7 mg	Water, Sugar, Potassium sorbate, Sodium benzoate, Orange aroma, Xanthan gum	Kharkiv Pharmaceutical Factory, LTD	Ukrayna	08.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Nicovit C (suspenziya 100 ml) adlı məhsul C vitamininin və Sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda yaş həddinin rəyə müvafiq olaraq qeyd edilməsi və Sink qlukonat birləşməsinin miqdarının düzün qeyd edilməsi zəruridir.
Nitro-Tech 100 % Whey Gold (double rich chocolate)	toz	2,51 kq	Premium Protein Blend (Whey Peptides – 47.7 g, Whey Protein Isolate – 300 mg, Whey Protein Isolate (97%) – 30 mg), Whey Protein Concentrate – 47.9 g	Cocoa (Processed with Alkali), Soy Lecithin, Salt, Natural & Artificial Flavor, Gum Blend (Cellulose Gum, Xanthan Gum, Carrageenan), Silicon Dioxide, Acesulfame-Potassium, Sucralose. Contains milk and soy ingredients	Iovate Health Sciences International Inc.	Kanada	05.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nitro-Tech 100 % Whey Gold (double rich chocolate) (toz 2.51 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nomi Norm	Tablet	(3 x 10)	Passiflora incarnata above ground extract - 150 mg, Melissa officinalis leaf - 125 mg, Valeriana officinalis root - 100 mg, Hypericum perforatum - 80 mg, Magnesium sulphate - 75 mg, Vitamin B6 - 2.5 mg, Melatonin - 1 mg	Maltodextrin, Tri calcium phosphate TCP, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiye	01.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nomi Norm (tablet, №30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:"Əks göstərişlər" bəndi rəyə uyğun olaraq yazılmış.

NovaCal-D	Fışıldayan tablet	20	Calcium carbonate (Elemental calcium) - 1250 mg (500 mg), Vitamin D3 - 12.5 mcg	Sorbitol, Sodium carbonate, Sodium bicarbonate, Citric acid, Lemon flavor, Polyethylene glycol, Sucralose, Riboflavin	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiye	27.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NovaCal-D (fışıldayan tablet № 20) adlı məhsul D3 vitamini və kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil.
Nutraxin Biotin	Tablet	1	Biotin - 2500 mcg	Lactose, Microcrystalline cellulose, Magnesium stearate, Silicone dioxide	BIOTA Bitkisel İlaç Ve Kozmetik Laboratuvarları A.Ş	Türkiye	27.08.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Nutraxin Biotin (tablet №30) adlı məhsul biotinin əlavə mənbəyi kimi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Belə ki, məhsulun tərkibində olan biotinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. (böyüklər üçün biotinin gündəlik istehlakın yuxarı yol verilən həddi 150 mq-qdır)
Nutrolin	Kapsul	2 X 10	Lactobacillus Acidophilus – 100 mg (10 billion), Lactobacillus delbrueckii bulgaricus – 10 mg (100 billion), Lactobacillus Rhamnosus – 100 mg (10 billion), Saccharomyces Boulardii – 50 mg (20 billion), Inulin – 150 mg	Iron oxide black, Titanium dioxide, Gelatin (bovine), Magnesium stearate, Aerosil 200PH	Nutra S-Bio d.o.o.	Sloveniya	28.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutrolin (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiya dozalarından yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd: qablaşma üzərində məhsulun tərkibinin yazılışında yol verilən texniki səhvlərin düzəldilməsi, istifadə üzrə təlimatda "aptekdən buraxılma şərti: reseptsiz" ifadəsinin götürülməsi, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma və istifadə üzrə təlimatda düzgün istehsalçının göstərilməsi zəruri hesab olunur.
Ocean Microfer	Tablet	1	Iron - 17 mg (from * Lipofer (Corn starch, Ferric Pyrophosphate, Hydroxypropylmethylcellulose, Lecithin) - 217.95 mg)	Dicalcium phosphate, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Cross-linked carboxymethylcellulose, Fatty acids magnesium salts, Silicon dioxide	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiye	29.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Microfer (tablet № 30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd: qablaşma və istifadə üzrə təlimatda istehsalçının adının və ünvanının göstərilməsi zəruri hesab olunur.
Ocean Microfer	toz	1	Iron - 8.5 mg (from * Lipofer (Corn Starch, Ferric Pyrophosphate, Hydroxypropyl Methylcellulose, Lesithin) - 108.97 mg)	Maltodextrin, Cherry Flavoring	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiye	29.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Microfer (toz-saşe № 30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi təsiri deyil. Qeyd: qablaşma və istifadə üzrə təlimatda istehsalçının adı və ünvanının göstərilməsi zəruri hesab olunur.
Ocean Pelumcka	Damcı	20 ml			Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiye	22.08.2019	Xitam verilən müraciətlər	
Ocean Picozinc	Tablet	1			Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiye	22.08.2019	Xitam verilən müraciətlər	
Ocean Picozinc	Damcı	30 ml			Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiye	22.08.2019	Xitam verilən müraciətlər	

Odezim	Şərbət	150 ml			CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	22.08.2019	Xitam verilen müraciətlər	
OFTAmill	Göz üçün damcı	10 ml	Rose Hip Distilled Water-10.0g, Aloe Vera Distilled Water-10.0g, Black Bilberry Distilled Water-10.0g, Chamomile Distilled Water-10.0g, Hydroxypropylmethylcellulose- 0.20g, Sodium Hyaluronate-0.20g, Boric Acid-0.60g, Sodium Tetraborate Decahydrate-0.05g, Sodium Chloride-0.58g, Water for injections-enough to 100 ml		C.O.C. Farmaceutici s.r.l	İtaliya	14.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş OftaMill, göz üçün damcı, 10 ml plastik flakonda, adlı məhsul göz quruluşu sindromunun müalicəsi üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Palindol	Kapsul	60 kapsul	Indole 3-karbinol - 300 mg, Epigallocatechin 3-gallate - 125 mg, Vitex agnus castus - 75 mg, Soy isoflavones - 25 mg	Maltodextrin, Gelatin (capsule shell), Silicon dioxide, Magnesium stearate	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	03.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Palindol(kapsul № 60) adlı məhsul qadınlarda hormonal balansı tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pantenol	Sprey	200 ml	Aqua-63.63%, Aloe Barbadensis leaf juice-9.0%, Panthenol-9.0%, Prunus Amygdalus dulcis oil-3.20%, Paraffinum Liquidum-3.0%, Propylene Glycol-3.0%, Cetyl Stearyl Alcohol-2.10%, Glyceril stearate-1.80%, Isopropyl Myristate-1.12%, dl-alpha-tocopheryl-acetate-0.95%, Calendula oil-0.85%, Allantoin-0.75%, Titanium dioxide-0.55%, Fragrance-0.50%, Hydrogenated polydecene-0.25%, Benzyl alcohol-0.20%, Methylchloroisothiazolinone-0.08%, Methylisothiazolinone-0.02%	Ayrıca qeyd edilməmişdir	İkar Kozmetik San. İç ve Dış Tic. Ltd.Şti	Türkiyə	15.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Pantenol, sprey, 200 ml, plastik flakonda, adlı məhsul kosmetologiyada dəriyə nəmləndirici və yumşaldıcı təsir göstərən tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Pikositol	toz	30	Myo-inositol – 1500 mg, L-arginine hydrochloride - 100 mg, Folic acid – 400 mcg, Vitamin D – 10 mcg	Mannitol, Citric acid anhydrous, Sodium cyclamate, Silicon dioxide, Flavouring lemon	Fortex Nutraceutical LTD	Bolqarıstan	20.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pikositol (toz, şaşe №30) adlı məhsul qadınlarda yumurtalıqların funksional fəaliyyətini yaxşılaşdırmaq və menstrual siklin pozulmasının profilaktikası məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pivə Mayası - Dəmir ilə	Tablet	1	Autolyzed brewers yeast - 390.9 mg, Ferrous sulphate - 3 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Dəmir ilə (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün və dəmir defisitli anemiyaların profilaktikası zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.

Pivə Mayası - Kalsium, Maqnezium və Dəmir ilə	Tablet	1	Autolyzed brewers yeast - 237.6 mg, Calcium sulphate - 113.3 mg, Magnesium oxide - 40 mg, Ferrous sulphate - 3 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Kalsium, Maqnezium və Dəmir ilə (tablet, №100) adlı məhsul psixi-emosional vəziyyəti yaxşılaşdırmaq üçün və anemiyanın profilaktikası zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin və bu bənddə "hamiləlik və laktasiya dövrü" yazısının qeyd edilməsi zəruridir.
Pivə Mayası - Natural	Tablet	1	Autolyzed brewers yeast - 389.6445 mg, Ferrous sulphate - 3 mg, Zinc oxide - 1.25 mg, Selenium oxide - 0.0055 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Natural (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Pivə Mayası - Saç, Dəri və Dırnaqlar üçün	Tablet	1	Autolyzed brewers yeast - 191.895 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg, Vitamin D3 - 0.005 mg	Lactose, Calcium stearate, Sugar, Starch	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə Mayası - Saç, Dəri və Dırnaqlar üçün (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək, saç, dırnaq və dərinin yaxşı görünüşünü təmin etmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Pivə Mayası - Selen ilə	Tablet	1	Autolyzed brewers yeast - 393.8945 mg, Selenium oxide - 0.0055 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Selen ilə (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək və qalxanabənzər vəzin fəaliyyətinin yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.

Pivə Mayası - Sink ilə	Tablet	1	Autolyzed brewers yeast - 392.65 mg, Zinc oxide - 1.25 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Sink ilə (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin və bu bənddə "hamiləlik və laktasiya dövrü" yazısının qeyd edilməsi zəruridir.
Pivə Mayası - Vitamin C ilə	Tablet	1	Autolyzed brewers yeast - 353.9 mg, Ascorbic acid - 40 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Vitamin C ilə (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin və bu bənddə "hamiləlik və laktasiya dövrü" yazısının qeyd edilməsi zəruridir.
Pivə Mayası - Yod ilə	Tablet	1	Autolyzed brewers yeast - 393.874 mg, Potassium iodide - 0.026 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 0.1 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Yod ilə (tablet, №100) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Pivə Mayası - Yod və Kalsium ilə	Tablet	1	Autolyzed brewers yeast - 305.475 mg, Calcium sulphate - 50 mg, Potassium iodide - 0.025 mg, Vitamin premix (Vitamin E - acetate, Thiamine mononitrate, Riboflavin, Pyridoxine hydrochloride, Ascorbic acid, Calcium D - pantothenate, Folic acid, Nicotinamide, D-biotin, Vitamin B12) - 10 mg	Lactose, Calcium stearate, Carboxymethylcellulose, Starch	Farmakom MMC	Ukrayna	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pivə mayası Yod ilə Kalsium ilə (tablet, №100) adlı məhsul sümükləri möhkəmləndirmək və maddələr mübadiləsini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi, "Uşaqların əli çatmayan yerdə saxlayın" yazısının qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.

Platinum 100 % Creatine	toz	400 q	Creatine monohydrate (micronized) - 100 g	yoxdur	Iovate Health Sciences International Inc.	Kanada	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Platinum 100 % Creatine (toz 400 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
PN Cell Hanmo Hair Essence	yerli istifadə üçün məhlul	30 ml	Propylene Glycol-62%, Water-20%, Alcohol and water-15%, Benzyl Alcohol-1.0%, Zinc DNA-1.0%, Sodium DNA-1.0%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	28.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "PN Cell Hanmo Hair Essence, yerli istifadə üçün məhlul, 30ml" saç üçün nəzərdə tutulmuş kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PN Cell Hanmo Shampoo	şampun	350 ml	Water-59.86%, Sodium Laureth Sulfate-11.2%, Laureth-2-0.4%, Sodium Chloride-0.016%, Disodium Coccoamphodiacetate-1.835% və s.	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	28.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "PN Cell Hanmo Shampoo, 350ml şampun" saç üçün nəzərdə tutulmuş kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PN Cell Kyungokgo Mask	Üz üçün maska	25 q	Water-76.85%, Dipropylene Glycol-12.0%, Methylpropanediol-7.0%, Salvia Hispanica Seed Extract-0.32%, Centella Asiatica Extract-0.3% və s.	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	28.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "PN Cell Kyungokgo Mask, üz üçün maska 25q №10" adlı məhsul kosmetologiyada üz dərisinə qulluq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PN Cell Placenta Mask	Üz üçün maska	25 q	Water-76.85%, Dipropylene Glycol-12.0%, Methylpropanediol-7.0%, PEG-40 Hydrogenated Castor Oil-0.6% və s.	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	28.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "PN Cell Placenta Mask, üz üçün maska 25q №10" adlı məhsul kosmetologiyada üz dərisinə qulluq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PN Cell White	Əsas maddə və həcmli su	5 q əsas maddə + 5 ml həcmli su	Freeze dried solution vial: Mannitol-79%, Acetyl Glucosamine-15%, Sodium DNA-2.5%, Sodium Hyaluronate-2%, Glutathione-1%, Niacinamide-0.5%. Water vial: water-100%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "PN Cell White, 5q əsas maddə + 5 ml həcmli su, №10" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Premium BCAA Instant Cherry-Coconut Flavour	toz	500 q	L-glutamine - 1500 mg, L-isoleucine - 1500 mg, L-leucine - 3000 mg, L-valine - 1500 mg, Vitamin B6 - 0.35 mg	Citric Acid, Tartaric Acid, Maltodextrin, Flavoring, Acesulfame K, Sodium cyclamate, Saccharin sodium, Sucralose, Silicon dioxide (anti-caking agent), Soya Lecithin, Xanthan gum, E122	Anona GmbH	Almaniya	20.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Premium BCAA Instant Cherry-Coconut Flavour (toz 500q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Premium Mass Gainer (chocolate)	toz	5,44 kq	Vitamin A - 700 IU, Vitamin C (as ascorbic acid) -19.9 mg, Vitamin D (as cholecalciferol) - 66.6 IU, Vitamin E (as di-alpha tocopheryl acetate) - 5.0 IU, Vitamin K (as phytonadione) – 14 mcg, Thiamin (as thiamin mononitrate) - 0.25 mg, Riboflavin - 0.29 mg, Niacin (as niacinamide) - 2.8 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 0.28 mg, Folic Acid - 56 mcg, Vitamin B12 (as cyanocobalamin) - 1.4 mcg, Biotin - 50.4 mcg, Pantothenic acid (as d-calcium pantothenate) - 1.68 mg, Calcium - 265 mg, Iron - 4.7 mg, Iodine (as potassium iodide) - 25.2 mcg, Zinc (as zinc oxide) - 2.52 mg, Selenium - 11.2 mcg, Copper (as copper gluconate) - 0.34 mg, Manganese - 0.34 mg, Chromium - 19.6 mcg, Molybdenum - 12.6 mcg, Sodium - 430 mg, Amino Acid Blend (Glycine, Taurine, L-glutamine, L-leucine, L-isoleucine, L-valine) - 3.230 mg	Maltodextrin, Protein blend (Whey protein concentrate, Milk protein isolate, Calcium caseinate, Cold filtered whey protein isolate, 90% purity), Creatine monohydrate (2.95 %), Cocoa powder (Processed with alkali), Natural and artificial flavours, Xanthan gum, Salt, Sucralose, Acesulfame-Potassium, Soy lecithin, Calcium carbonate	Iovate Health Sciences International Inc.	Kanada	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Premium Mass Gainer (chocolate) (toz 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Presto Gel	rektal şam	2	Aloe vera yarpaqların tozu (Aloe Barbardensis leaf Juice Powder) 3.000 mq	Su, trietanolamin, karbomer, paçuli yarpaqların ekstraktı (Pogostemon Cablin leaf extract), geran güllü ekstraktı (Geranium Thunbergii Extract)	Dan Pharm Ltd	İsrail	20.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Presto Gel, Rektal şam №12" anal nahiyədə diskomfort və quruluq zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Presto Gel	Yerli istifadə üçün gel	25 q	Aloe vera yarpaqların tozu (Aloe Barbardensis leaf Juice Powder) 3.000 mq	Su, trietanolamin, karbomer, paçuli yarpaqların ekstraktı (Pogostemon Cablin leaf extract), geran güllü ekstraktı (Geranium Thunbergii Extract)	Dan Pharm Ltd	İsrail	09.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Presto Gel, yerli istifadə üçün gel 25q" anal nəhiyyədə diskomfort və quruluq zamanı tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Prossimol Gold	Kapsul	3 x 10	Pancreatin - 300 mg (Lipase 10000 PH.EUR.U., Amylase 8000 PH.EUR.U., Proteases 666 PH.EUR.U.), Simeticone - 50 mg.	Vegetable capsule, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	14.08.2019	Xitam verilən müraciətlər	"Gold Pharm MMC" şirkətinin 03.07.2019 -ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan PG00101 seriyalı Prossimol Gold (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun xarici görünüşü istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, ağımtıl rəngli, iki hissəli jelatin kapsul (blisterin bəzi yerlərində kapsullar alüminium tabaqaya yapışmış haldadır); tərkibi ağımtıl, qeyri - həmcins toz, sarımtıl-qəhvəyi hissələr olan toz (olmalıdır ağımtıl toz) olaraq aşkar edilmişdir. Həmçinin sənədlərdə məhsulun tərkibində simetikon olduğu göstərilirdi halda analiz zamanı bu maddə aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Qlosin	Şərbət	250 ml	Aloe vera dried juice of leaves – 400 mg, Digestive enzymes – 100 mg, Black elder (Sambucus nigra) flowers liquid extract – 30 mg, Liquorice (Glycyrrhiza glabra) soft extract – 15 mg, Peppermint (Mentha piperita) aetheroleum – 6 mg, Anise (Pimpinella anisum) fruits aetheroleum – 2 mg, Pineapple juice concentrate – 4.46 g, Artichoke fresh leaf dry extract – 100 mg, Papaya juice concentrate – 1.7 g	Fructose, Xanthan gum, Glycerol, Saccharin, Sodium benzoate, Deionized water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	08.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qlosin (şərbət 250) adlı məhsul prostat vəzinin iltihabi prosesləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq BFMQƏ-nin istifadə təlimatında tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin isə miqdarının göstərilməsi, bu qaydanın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir.
Regermin	Poroşoku sprey	125 ml	SCX-Powder (Silica Dioxide functionalized with Silver Ions and Chloroxidine)-1.5%, Hyaluronic Acid, Sodium Salt- 0.2%, Kaolin-94.3%	Silicon Dioxide	Pavia Farmaceutici s.r.l	İtaliya	09.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Regermin, toz sprey, 125 ml Demir balonda", adlı məhsul dəri zədələnmələri və yaraları zamanı tövsiyyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Renurol	Kapsul	3			Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	26.08.2019	Xitam verilən müraciətlər	

Resvagil	Vaginal gel	30 ml	Water- q.s. to 100%, Vegetal glycerin- 6,000%, Aloe vera gel- 1,000%, Inulin- 1,000%, Pantenol- 1,000%, Potassium sorbate- 0,200%, Sodium benzoate- 0,200%, Acrylates/C10-30 Alkyl Acrylate Crosspolymer- 0,700%, Hyaluronic acid sodium salt- 0,050%, Sodium hydroxide- 0,120%, Polisorbate 80- 4,000%, Vitamin E acetate- 0,200%, Resveratrol- 0,500%, Ascorbyl palmitate- 0,050%, PEG-40 hydrogenated castor oil- 4,000%, Sucralose- 0,024%, Strawberry flavour- 0,300%	Ayrıca qeyd edilməmişdir	Labomar Srl	İtaliya	16.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Resvagil, vaginal gel 30 ml. adlı məhsul vaginal quruluş zamanı tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Retonolif	Kapsul	3	Ferrous sulfate - 150 mg, Zinc sulfate - 110 mg, Vitamin C - 50 mg, Folic acid - 500 mcg, Vitamin B6 - 1 mg	təqdim olunmamışdır	S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	22.08.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Retonolif (kapsul №30) adlı məhsul dəmir və sinkin əlavə mənbəyi kimi tövsiyyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan dəmir və sinkin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Tərkibdə verilən 150 mq "ferrous sulfate" təqribi olaraq ≈55 mq dəmir, 110 mq "zinc sulfate" isə ≈44 mq sink ehtiva edir. Dəmirin qadınlar üçün gündəlik yol verilən maksimal dozası 40 mq, kişilər üçün isə 20 mq, sinkin isə böyüklər üçün nəzərdə tutulan gündəlik yol verilən maksimal dozası 25 mq-dir. □
Revitrane HA 10 Volume	İnyeksiya üçün məhlul	1 ml	Water-98%, Hyaluronic Acid-2%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Revitrane HA 10 Volume, inyeksiya üçün məhlul, 1x1.0 ml" əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Revitrane HA 20 Skin Booster	İnyeksiya üçün məhlul	2 ml	Water-98%, Hyaluronic Acid-2%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Revitrane HA 20 Skin Booster, inyeksiya üçün məhlul, 3x2.0 ml" əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Revitrane Premium SUB-Q	İnyeksiya üçün məhlul	1 ml	Water-98%, Hyaluronic Acid-2%	Ayrıca qeyd edilməyib	BR Pharma Co. Ltd	Cənubi Koreya	30.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Revitrane Premium SUB-Q, inyeksiya üçün məhlul, 1x1.0 ml" əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Romanorm	Tablet	3 x 10	Glucosamine Sulfate – 700 mg, Chondroitin Sulfate – 300 mg, Calcium Carbonate – 600 mg (240 mg Calcium), Vitamin D3 - 300 IU	Sorbitol, Starch, Magnesium Stearate, Polyvinyl Pyrrolidone, Polyethylene Glycol, Silicon dioxide, Talc	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	08.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Romanorm (tablet № 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.

Rowabestin/Rovabestin	Kapsul	3 x 10	Lipoic acid - 100 mg, Citicolinum - 100 mg, L-carnitine - 200 mg, Vaccinium myrtillus fruits dry extract - 125 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 50 mg	Cornstarch, gelatine	Kharkiv Pharmaceutical Factory, LTD	Ukrayna	03.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rovabestin(kapsul № 30) adlı məhsul ümumi metabolizmi yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma və istifadə üzrə təlimatda "Adi ayı qulağı yarpaqlarının quru ekstraktı" ingredientinə aid məlumatda göstərilən məlumat belə yazılıdır:(arbutinin quru çəksinə əsasən hesablanmış hidroxinon törəmələrinin miqdarı 22,5%)
Salcomega	Kapsul	3 x 10	Fish oil - 500 mg, Vitamin E - 3.25 mg	Gelatin, Glycerin, Purified water	Nutrix Health Care	Pakistan	05.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Salcomega (kapsul № 60) adlı məhsul doymamış yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
SanFortis	Kapsul	2	Bifidobacterium bifidum - 2.5x10 8, Lactobacillus acidophilus - 2,5x10 8, Lactobacillus casei - 2,5x10 8, Lactobacillus plantarum - 2,5x10 8, Lactobacillus rhamnosus - 2,5x10 8, Enterococcus faecium - 2,5x10 8, Streptococcus thermophiles - 2,5x10 8, Bifidobacterium longum - 2,5x10 8, Saccharomices boulardi - 2 x 10 9	Cornstarch, Natural gelatin capsules	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	28.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SanFortis (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD:İstifadə üzrə təlimatda və qablaşmada köməkçi maddələrin yazılı əsasında yazılıdır.
Scivation Xtend BCAAs (Blue Raspberry)	toz	432 q	BCAA 2:1:1 - 51.042 %, L-Glutamine - 17.708 %, L-Citrulline DL-Malate - 7.118 %, Trisodium citrate - 4.077 %, Magnesium citrate - 2.682 %, Potassium chloride - 2.432%, Sodium chloride - 1.645%, Pyridoxine hydrochloride (Vit. B6) - 0.007 %	Citric acid, Flavor, Sucralose (E955), Steviolglycosiden (E960), Polydextrose, Brilliant Blue (E133)	Aminolabs	Belçika	20.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Scivation Xtend BCAAs (Blue Raspberry) (toz, 432 q) adlı məhsul idmançıların qida rasionunu amin turşuları, vitamin və minerallarla zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Si-Klim Bio	Krem	50 q	Simisifuqa ekstraktı-0.125-0.35q, Yabanı yam ekstraktı-0.5-1.0q, Hialuron turşusu-0.5-1.5q, D-pantenol-0.2-0.35q, Liposentol multi (A,E,F vitaminləri və bitki fosfolipidləri kompleksi)-0.5-1.5q	Su, soya yağı, lipoderm, qliserin, allantoin, maqnezium orotat, etil spirti, emulqator T-8 (polisorbat20, dipropilenqlitol, PEQ 40 hidroqenləşdirilmiş genəgərçək yağı), karbopol, trietanolamin, euksil K300, aromatik kompozisiya	Evalar QSC	Rusiya	21.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Si-Klim Bio, xarici istifadə üçün krem 50q" adlı məhsul kosmetologiyada üz və boyun derisinə qulluq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Silaut	Vaginal krem-gel	30 ml	C12-20 Acid PEG-8 ester-15%, Glyceril laurate- 5,00%, Paraffinum liquidum- 5,00%, Docosanol- 3,00%, Parabens (methyl, ethyl, propyl, butyl)- 0,30%, CM betaglucon (sol.2%)- 2,00%, Aloe Vera gel- 2,50%, Emblica officinalis extract- 2,50%, Curcuma extract- 0,36%, Polydocanol-2%, Imidazolidinyl urea-0,2%, Sodium dehydroacetate-0,1%, EDTA disodium salt- 0,1%, Lactic acid- q.s. to pH=5,5, Water- q.s.to 100% □	Ayrıca qeyd edilməmişdir	Labomar Srl	İtaliya	16.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş "Silaut, vaginal krem-gel 30 ml" adlı məhsul vulvovaginal selikli qişanın normal fizioloji mühitinin bərpa olunması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

SilvaDepreks	Kapsul	3 x 10	Hypericum perforatum herb dry extract - 90 mg, Rhodiola rosea root dry extract (salidrozsides \geq 1%) - 80 mg, Bupleirum falcatum root dry extract - 70 mg, Valeriana officinalis root dry extract - 70 mg, Ptychopetalum olacoides root dry extract - 50 mg, Beta vulgaris fiber - 50 mg, Trifolium pratense herb dry extract (isoflavones \geq 1%) - 40 mg	Gelatine	Silvanols	Latviya	08.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş SilvaDepreks (kapsul №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də mənəvasitəsideyil.
Spartac	Kapsul	2	Maca radix extract - 200 mg, L-arginine - 200 mg, Panax ginseng extract - 90 mg, Epimedium leaf extract - 70 mg, Zinc - 7.5 mg	Cornstarch, Natural gelatin capsules	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	28.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spartac(kapsul № 12) adlı məhsul cinsi fəaliyyəti yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsideyil. Qeyd:1)İstifadə üzrə təlimatda "qəbul qaydaları" rəyə uyğun olaraq yazılsın; istifadə olunan bitkilərin elmi adları və köm əkçim addə bərdəfəlik qeyd olunsun. 2)İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"- in təbbərinə uyğun olaraq tərtib olunsun.
Stretchcare	İneksiya üçün məhlul	5 ml	Hyaluronic acid-2mg, (Deanol bitartrat, Sodium chloride, Sodium hyaluronate)-22.4mg, (Calcium pantothenate, Sodium hydroxide, Copper gluconate, Zinc gluconate)- 21mg	Ayrıca qeyd edilməmişdir	Revitcare laboratoire	Fransa	15.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Stretchcare, inyeksiya üçün məhlul, 10x5.0 ml, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Strex-5N	Kapsul	1	Brahmi (Bacopa monieri) - 200 mg, Mandukparni (Centella asiatica) - 200 mg, Jatamansi (Nardostachys jatamansi) - 100 mg	Gum Acacia I.P., Potato starch I.P., Magnesium stearate I.P., Purified talc I.P., Empty capsule shell	BACFO Pharmaceuticals LTD	Hindistan	21.08.2019	Xitam verilən müraciətlər	
Sulasten Forte	Tablet	1	Glycine max. (L) – 200 mg, Trifolium pratense – 50 mg, Angelica sinensis (Oliv.) Diels leaf extract – 30 mg, Glycine – 100 mg, Calcium citrates – 200 mg, Magnesium oxide – 100 mg, Vitamin E – 15 mg, Lycopene – 1.2 mg, Vitamin D3 – 200 IU	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sulasten Forte (tablet №60) adlı məhsul qadın xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsideyil. □ Qeyd: İstifadə qaydasının rəyə əsasən tərtib olunması zərurətdir.
Swiss Energy Activelife	Kapsul	1	Vitamin A (as Vitamin A Acetate) – 1000 IU, Vitamin C – 110 mg, Vitamin D – 400 IU, Vitamin E (as Vitamin E Acetate) – 18 IU, Vitamin K2 – 25 mcg, Thiamin (as Thiamin HCl) – 1.5 mg, Riboflavin – 1.7 mg, Niacin – 20 mg, Vitamin B6 (as Pyridoxine HCl) – 2 mg, Folic Acid – 400 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 6 mcg, Biotin – 50 mcg, Pantothenic Acid (as D-Calcium Pantothenate) – 10 mg, Calcium (as Calcium carbonate & Calcium Hydrogen Phosphate) – 87 mg, Iron (as Ferrous Fumarate) – 2.8 mg, Phosphorus (as Calcium Hydrogen Phosphate) – 10 mg, Iodine (as Potassium Iodide) – 15 mcg, Magnesium (as Magnesium Oxide) – 40 mg, Zinc (as Zinc Oxide) – 2 mg, Selenium (as Sodium Selenite) – 5.5 mcg, Copper (as Copper Gluconate) – 0.5 mg, Manganase (as Manganase Sulfate) – 0.5 mg, Chromium (as Chromium Picolinate) – 4 mcg, Molybdenum (as Sodium Molybdate) – 5 mcg, Potassium (as Potassium chloride) – 30 mg, Guarana extract (caffeine 10 %) – 20 mg	Hydroxypropyl Methyl Cellulose, Microcrystalline Cellulose, Ethylcellulose, PVP-K30, Corn Starch & E904 (shellac)	Gelpell AG	İsveçrə	21.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Activelife (kapsul №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitəsideyil.

Swiss Energy Beautyvit	Kapsul	1	Vitamin C - 180 mg, Coenzyme Q10 – 60 mg, Zinc (as Zinc Oxide) – 15 mg, Vitamin E (as Vitamin E Acetate) – 10 mg, Vitamin A (as Vitamin A Acetate) – 2 mg, Biotin - 150 mcg, Selenium (as Sodium Selenite) - 30 mcg	Hydroxypropyl Methyl Cellulose, Microcrystalline Cellulose, Ethylcellulose, PVP-K30, Com Starch & Lac	Gelpell AG	İsveçrə	21.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Beautyvit (kapsul №30) adlı məhsul dəri, saç və dirnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasi deyil.
Swiss Energy Bones & Teeth	Çeynəmə tablet	1	Vitamin D3 - 5 mcg, Vitamin K2 - 75 mcg, Calcium - 120 mg	Sweetener: maltitol and sucralose, Gelatine, Acid: citric acid, Natural flavouring, Colours: curcumin and copper complexes of chlorophyllins, Glazing agent: Carnauba wax	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	09.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Bones & Teeth (Çeynəmə tablet № 60) adlı məhsul D və K vitaminlərinin və kalsium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının və "məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq" məzmunlu "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Swiss Energy Healthy Growth	Çeynəmə tablet	1	Vitamin A - 600 mcg, Vitamin D - 5 mcg, Vitamin E - 5.4 mg, Vitamin C - 36 mg, Thiamin - 0.5 mg, Riboflavin - 0.63 mg, Vitamin B6 - 0.63 mg, Vitamin B12 - 1.125 mcg, Biotin - 75 mcg, Iodine - 67.5 mcg	Maltitol, Sucralose, Bovine gelatine, Citric acid, Anthocyanins, Carotenes, Curcumin, Carnauba wax	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	09.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Swiss Energy Healthy Growth (çeynəmə tablet, №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də mənəvasi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının və "məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq" məzmunlu "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Swiss Energy Immunity Boost	Çeynəmə tablet	1	Vitamin A - 750 mcg, Vitamin B6 - 1.05 mg, Vitamin B12 - 1.7 mcg, Vitamin C - 72 mg, Vitamin D - 5 mcg, Vitamin E - 7.5 mg, Biotin - 30 mcg, Iodine - 90 mcg, Riboflavin - 0.95 mg, Folic acid - 225 mcg, Zinc - 2.25 mg, Thiamine - 0.75 mg	Sweetener: maltitol and sucralose, Bovine gelatine, Acid: citric acid, Flavourings, Colours: anthocyanins, curcumin and carotenes, Glazing agent: Carnauba wax	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	09.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Immunity Boost (Çeynəmə tablet № 60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının və "məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq" məzmunlu "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.

Swiss Energy İmmunovit	Kapsul	1	Vitamin C - 250 mg, Echinacea root extract - 50 mg, Propolis extract - 12.5 mg, Zinc - 4.5 mg	Hydroxypropylmethylcellulose , Microcrystalline cellulose, Ethylcellulose, PVP-K30, Corn starch & Lac.	Gelpell AG	İsveçrə	21.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy İmmunovit (kapsul №30) adlı məhsul immuniteti möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil. Qeyd: Qablaşma və" İstifadə üzrə təlimatda" "İstifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq yazılısın.
Swiss Energy Multivit	Kapsul	1	Vitamin A (as Vitamin A Acetate) – 800 IU, Vitamin C – 80 mg, Vitamin D – 200 IU, Vitamin E (as Vitamin E Acetate) – 12 IU, Vitamin K2 – 25 mcg, Thiamin (as Thiamin HCl) – 1.1 mg, Riboflavin – 1.4 mg, Niacin – 16 mg, Vitamin B6 (as Pyridoxine HCl) – 1.4 mg, Folic Acid – 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2.5 mcg, Biotin – 50 mcg, Pantothenic Acid (as D-Calcium Pantothenate) – 6 mg, Calcium (as Calcium carbonate & Calcium Hydrogen Phosphate) – 100 mg, Iron (as Ferrous Fumarate) – 2.8 mg, Phosphorus (as Calcium Hydrogen Phosphate) – 20 mg, Iodine (as Potassium Iodide) – 150 mcg, Magnesium (as Magnesium Oxide) – 50 mg, Zinc (as Zinc Oxide) – 1 mg, Selenium (as Sodium Selenite) – 5.5 mcg, Copper (as Copper Gluconate) – 0.15 mg, Manganese (as Manganese Sulfate) – 0.2 mg, Chromium (as Chromium Picolinate) – 10 mcg, Molybdenum (as Sodium Molybdate) – 5 mcg, Potassium (as Potassium chloride) – 35 mg	Hydroxypropyl Methyl Cellulose, Microcrystalline Cellulose, Ethylcellulose, PVP-K30, Com Starch & Lac.	Gelpell AG	İsveçrə	21.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Multivit (kapsul №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil.
Tiogren DHT-ile	Kapsul	4	Ascorbic acid - 100 mg, Retinyl acetate - 5.33 mg, Cholecalciferol - 4 mg, Thiamine HCl - 4.01 mg, Riboflavin - 2 mg, Niacinamide - 20 mg, Pyridoxine HCl - 4.862 mg, Cyanocobalamin - 6 mcg, Folic acid - 400 mcg, D-biotin - 100 mcg, Calcium D-pantothenate - 10.87 mg, Calcium carbonate - 374.55 mg, Magnesium oxide - 124.37 mg, Iron sulphate - 46.24 mg, Zinc sulphate monohydrate - 41.175 mg, Copper sulphate - 5 mg, Potassium Iodine - 236 mcg, Manganese sulphate - 1.37 mg, Sodium selenite - 120 mcg; Fish oil - 600 mg, DL Alpha tocopheryl acetate - 30 mg	Magnesium stearate, Aerosil 200, Maltodextrin, Empty capsule, Gelatine, Glycerin, Sun seed flower oil, Water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	19.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GRENOFA(tablet N 30) adlı məhsul bir çox vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil. □ □
Tridevit	məhlul	15 ml	Vitamin D3 - 12.5 mcg (500 IU)	Sunflower oil, Vitamin E (α-Tokoferol)	Vitamin Grup İlaç Makina Kozmatik Bitkisel və Tarım Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	07.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tridevit (məhlul 15 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasitə deyil. Qeyd: istifadə qaydasının rəydə göstərilən qaydada tərtib olunmuş əsas zəruridir. İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, bu qaydanın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir.

Trioactive	Kapsul	2 x 15	L-tryptophan – 150 mg, Magnesium oxide – 34.35 mg, Nicotinamide (vitamin B3) – 12.5 mg, Melatonin – 0.5 mg	Maltodextrin, Magnesium stearate, Gelatin, Silicon dioxide	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiye	28.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trioactive (kapsul № 30) adlı məhsul yuxuya getmə prosesini və yuxunu yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Trisalın	Şərbət	150 ml	Calcium (as Calcium carbonate - 1250 mg) - 500 mg, Magnesium (as Magnesium sulfate monohydrate - 855 mg) - 150 mg, Zinc (as Zinc sulfate -11 mg) - 4 mg, Vitamin D - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavour, Sodium benzoate/E211	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	01.08.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş Trisalın (şərbət 150 ml) adlı məhsul D vitamini, Kalsium, Sink, Maqnezium minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Turozil Orange lozenges	sorma tablet	2 x 12	Cinnamomum Camphora Nees & Eberm - 0.18 mg, Mentha Piperita - 5.75 mg, Eucalyptus Globulis Labill - 1.5 mg, Citrus Sinensis - 0.5 mg, Glycyrrhiza Glabra - 2.2 mg	Sugar, Liquid glucose, Purified water, Orange flavour, Orange red c colour	Lozen Pharma Pvt. Ltd	Hindistan	29.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Turozil Orange lozenges (tablet № 24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: qablaşma üzərində "dərman vasitəsi deyil" ifadəsi ilə yanaşı "bioloji fəallığa malik qida əlavəsidir" ifadəsinin göstərilməsi, İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Tuxil	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 220 mg, Althea officinalis root extract - 110 mg, Thymus vulgaris herb extract - 95 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiye	21.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tuxil (şərbət, 120 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
UNİMER Adult Hyper Tonic 28%	Burun üçün sprej	30 ml	Sea water-91.11%	Purified water, Copper sulfate, pentahydrate, Manganese sulfate monohydrate	LDPSA	Fransa	05.08.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş "UNİMER Adult Hyper Tonic 28% 30ml sprej, plastik flakonda" adlı məhsul burun boşluğunun gigiyenası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
UNİMER Baby NaCl 0,9%	Fizioloji məhlul	12 x 5 ml	Sodium Chloride-0.9%	Purified water	LDPSA	Fransa	05.08.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş "UNİMER Baby NaCl 0,9% 12x5 ml fizioloji məhlul" adlı məhsul burun boşluğunun gigiyenası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
UNİMER Pediatric Hyper Tonic 22%	Burun üçün sprej	100 ml	Sea water-60%	Purified water	LDPSA	Fransa	05.08.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş "UNİMER Pediatric Hyper Tonic 22% 100ml sprej, dəmir balonda" adlı məhsul burun boşluğunun gigiyenası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
UNİMER Pediatric ISO Tonic 9%	Burun üçün sprej	100 ml	Sea water-28%	Purified water	LDPSA	Fransa	05.08.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş "UNİMER Pediatric ISO Tonic 9% 100ml sprej, dəmir balonda" adlı məhsul burun boşluğunun gigiyenası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Urobest	Kapsul	3 x 10	Arctostaphylos uva - ursi leaf extract - 80 mg, Vaccinium macrocarpon fruit extract - 80 mg, Juniperus communis fruit extract - 50 mg, Equisetum arvense herb extract (standardized for silica 7%) - 1 mg, Centaurium erythraea herb extract - 18 mg, Levisticum officinale root extract - 18 mg, Rosmarinus officinalis leaf extract - 18 mg, Magnesium citrate (eq to Magnesium - 3.4 mg) - 30 mg, Potassium sorbate (eq to Potassium - 7.7 mg) - 20 mg, Vitamin B6 - 2 mg, Vitamin C - 35 mg	Azorubine, Microcrystalline cellulose, Brilliant black, Silicon dioxide, Magnesium stearate, Iron oxide red, Gelatin	Biofaktor Sp.z.o.o	Polşa	06.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urobest (kapsul, № 30) adlı məhsul sidik- ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urokar	Tablet	3	Petroselinum crispum seed – 86.2 mg, Phaseolus vulgaris shell – 78 mg, Betula sp. Leaf – 86.2 mg, Myrtus communis fruit – 26 mg, Potassium citrate – 30 mg, Sodium citrate – 30 mg	Maltodextrin, Calcium carbonate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	31.07.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urokar (tablet № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada bitki tərkibli ingredientlərin istifadə formasını - ekstrakt(texnoloji sxemin əsasına verilən məlumata əsasən) göstərilməsi zəruridir.
Uvesterol	Sprey	10 ml			JSC Rigas Farmaceutiska Fabriki	Latviya	09.08.2019	Xitam verilən müraciətlər	□ "Amac MMC" şirkətinin 11.07.2019-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Latviyanın "JSC Rigas Farmaceutiska Fabriki" şirkətinin istehsalı olan 010819 seriyalı Uvesterol (məhlul 10 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməyə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun sıxlıq göstəricisi miqdarı istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı məhlulun sıxlığı 0.918q/ml olaraq aşkar edilmişdir (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə 0.930 – 0.960q/ml intervalında olduğu qeyd olunmuşdur).□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Vapor X5 Next Gen (blue raspberry fusion)	toz	266 q	Niacin – 15 mg, Sodium – 10 mg, Creatine Monohydrate - 1.5 g, Betaine Anhydrous - 1.25 g, Beta-alanine - 1.6 g, Taurine - 500 mg, Arginine Inositol Silicate (Nitrosigine®) - 750 mg, Hawthorn extract (as Crataegus pinnatifida) (berry) - 200 mg, Caffeine Anhydrous - 190 mg, Choline bitartrate - 100 mg, L-Theanine - 62.5 mg, Galangal extract (as Alpinia officinarum) (stem and root) - 25 mg, Yohimbe extract (as Pausinystalia yohimbe) (bark) - 20 mg (Standardized 6% yohimbine)	Citric acid, Silicon dioxide, Natural and artificial flavors, Malic acid, Maltodextrin, Sucralose, Acesulfame potassium, Gum blend (Cellulose gum, Xanthan gum, Carrageenan, Dextrose), FD & C blue No. 1.	Iovate Health Sciences International Inc.	Kanada	07.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vapor X5 Next Gen (blue raspberry fusion) (toz 266 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Ve Natura Kids Mikroinkapsulyasiya Olunmuş Dəmir və C Vitamini	Damcı	20 ml			Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	23.08.2019	Xitam verilən müraciətlər	"Paşa-K Firması" şirkətinin 08.07.2019-cu il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Vefa İlaç San. və Tic. Ltd. Şti." şirkətinin istehsalı olan VG19-LKT-D453 seriyalı Ve Natura Kids Mikroinkapsulyasiya Olunmuş Dəmir və C Vitamini (məhlul 20 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda vitamin C-nin miqdarı istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstərdiyinə uyğun deyildir. Vitamin C--15 damcı/38.2 mq- UYGUN DEYİL (qablaşmanın üzərində 15 damcıda 50 mq vitamin C olduğu qeyd olunub) □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
VeNatura Alpha Lipoic Acid	Kapsul	1	Alpha Lipoic Acid - 100 mg	Maltodextrin, Hydroxypropyl methyl cellulose (E 464), Magnesium Stearate (E 470b), Silicon dioxide (E 551), Talc (E 553b)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	26.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Alpha Lipoic Acid (kapsul №90) adlı məhsul alfa lipooy turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruri hesab olunur.
VeNatura Iron Bisglycinate And Ester-C Vitamin C	Kapsul	1	Ferrous bisglycinate – 121.43 (17 mg Iron), Calcium L-ascorbate – 80.86 (60 mg Vitamin C)	Maltodextrin, Hydroxypropyl methyl cellulose (E 464), Magnesium salts of fatty acids (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	21.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Iron Bisglycinate And Ester-C Vitamin C (kapsul №90) adlı dəmir və vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Vimarın Forte	Tablet	(3 x 10)	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper - 1000 mcg, Iodine - 140 mcg, Iron - 17 mg, Calcium - 100 mg, Magnesium - 150 mg, Selenium - 30 mcg, Natural carotenoids mix - 2 mg, Vitamin B1 - 3 mg, Vitamin B2 - 2 mg, Vitamin B3 - 20 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 6 mg, Vitamin B12 - 6 mcg, Vitamin C - 70 mg, Vitamin D3 - 10 mcg (400 IU), Vitamin E - 20 mg, Vitamin K - 40 mcg, Zinc - 15 mg □	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	03.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarın Forte (tablet №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viposed	Kapsul	3	Passiflora Incarnata - 100 mg, Valeriana officinalis - 100 mg, Melissa officinalis - 100 mg, Hawthorn (Crataegus spp.) extract - 100 mg	Microcrystalline cellulose, Magnesium stearate, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	09.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viposed (kapsul № 30) adlı məhsul mərkəzi sinir sisteminin (MSS) funksional fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Vitalin Forte	Şerbet	150 ml	Fish oil (EPA - 180 mg, DHA - 120 mg) - 1000 mg, Vitamin A - 1.5 mcg, Vitamin E - 15 mg, Vitamin D - 200 IU, Zinc - 15 mg	Sugar, Glycerol, Xanthan gum, Sodium saccharine, Sodium benzoate, Vitamin C, Citric acid, Polysorbate 80, BHT, Orange flavour, Deionized water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiye	02.08.2019	Müsbet	Ekspertizaya taahhüt edilmiş Vitalin forte (şerbet, 150 ml) adlı mahlul omega-3 yağ turşularının, sink minerali ve vitaminlerin elave menbeyi kimi tövsiye olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə qərar verilməsi tələb deyil.
VitaSip Kids Apple Flavoured Vitamin C & Zinc / VitaSip Uşaqlar Üçün Alma dadı ilə Vitamin C və Sink	Qranul / Tablet	1	Vitamin C - 80 mg, Zinc - 10 mg, Calcium - 120 mg	Sweeteners, Citric acid, Maize starch, Acidity regulator, Flavours, Colour	ViteCer Kft.	Macarıstan	03.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitaSip Kids Apple Flavoured Vitamin C & Zinc / VitaSip Uşaqlar Üçün Alma dadı ilə Vitamin C və Sink (Qranul / Tablet-stıkdə № 7) adlı mahlul uşaqlar üçün bəzi vitamin və mineralların elave menbeyi kimi tövsiye olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitaSip Kids Cherry Flavoured Magnesium & B6 / VitaSip Uşaqlar Üçün Albalı dadı ilə Magnesium və B6	Qranul / Tablet	1	Magnesium - 188 mg, Riboflavin - 0.7 mg, Vitamin B6 - 0.7 mg	Sweeteners, Citric acid, Maize starch, Acidity regulator, Flavouring, Microcrystalline cellulose, Colours	ViteCer Kft.	Macarıstan	31.07.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitaSip Kids Cherry Flavoured Magnesium & B6 / VitaSip Uşaqlar Üçün Albalı dadı ilə Magnesium və B6 (Qranul / Tablet-stıkdə № 7) adlı mahlul uşaqlar üçün bəzi vitamin və mineralların elave menbeyi kimi tövsiye olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitaSip Kids Forest Fruit Flavoured Multivitamin / VitaSip Uşaqlar Üçün Meşə Gilemeyvələri ilə Multivitamin	Qranul / Tablet	1	Vitamin A - 800 mcg, Riboflavin - 1.4 mg, Niacin - 16 mg, Pantothenic acid - 6 mg, Vitamin B6 - 1.4 mg, Folic acid - 200 mcg, Vitamin B12 - 2.5 mcg, Biotin - 50 mcg, Vitamin C - 80 mg, Vitamin D - 5 mcg, Vitamin E - 12 mg, Zinc - 10 mg, Iodine - 150 mcg, Calcium - 120 mg	Sweeteners, Citric acid, Maize starch, Acidity regulator, Flavouring, Microcrystalline cellulose, Colours	ViteCer Kft.	Macarıstan	31.07.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitaSip Kids Forest Fruit Flavoured Multivitamin / VitaSip Uşaqlar Üçün Meşə Gilemeyvələri ilə Multivitamin (Qranul / Tablet-stıkdə № 7) adlı mahlul uşaqlar üçün bəzi vitamin və mineralların elave menbeyi kimi tövsiye olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitaSip Kids Orange Flavoured Multivitamin / VitaSip Uşaqlar Üçün Portaqala dadı ilə Multivitamin	Qranul / Tablet	1	Vitamin A - 800 mcg, Riboflavin - 1.4 mg, Niacin - 16 mg, Pantothenic acid - 6 mg, Vitamin B6 - 1.4 mg, Folic acid - 200 mcg, Vitamin B12 - 2.5 mcg, Biotin - 50 mcg, Vitamin C - 80 mg, Vitamin D - 5 mcg, Vitamin E - 12 mg, Zinc - 10 mg, Iodine - 150 mcg, Calcium - 120 mg	Sweeteners, Citric acid, Maize starch, Acidity regulator, Flavouring, Microcrystalline cellulose, Colours	ViteCer Kft.	Macarıstan	31.07.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitaSip Kids Orange Flavoured Multivitamin / VitaSip Uşaqlar Üçün Portaqala dadı ilə Multivitamin (Qranul / Tablet-stıkdə № 7) adlı mahlul uşaqlar üçün bəzi vitamin və mineralların elave menbeyi kimi tövsiye olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitaSip Kids Raspberry Flavoured Calcium & Vitamin D / VitaSip Uşaqlar Üçün Moruq dadı ilə Kalsium və Vitamin D	Qranul / Tablet	1	Calcium - 240 mg, Vitamin D - 2.5 mcg	Erythritol, Sodium hydrogen carbonate, Citric acid, Maize starch, Flavours (Raspberry), Colours, L-ascorbic acid, Sucralose, Black carrot juice concentrate, Beetroot powder	ViteCer Kft.	Macarıstan	09.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitaSip Kids Raspberry Flavoured Calcium & Vitamin D / VitaSip Uşaqlar Üçün Moruq dadı ilə Kalsium və Vitamin D (Qranul / Tablet-stıkdə № 7) adlı mahlul uşaqlar üçün bəzi vitamin və mineralların elave menbeyi kimi tövsiye olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vuka Vuka	Tablet	2	Securinea virosa(root extractum) - 100 mg, Heteromorpha arboreocens - 100 mg, Cfrissa edulis - 80 mg, Triumfetta welwitschii - 80 mg, Ozorea reticulata - 40 mg,	Lactose, Calcium stearate	Vitamer MMC	Rusiya	23.08.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vuka Vuka(tablet № 20) adlı mahlul yetkin kişilərdə cinsi zəifliyi zamanı tövsiye olunan BFMQƏolub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və mahlul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Wellkid Multivitamin Smart Chewable / Velkid Multivitamin Smart Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Vitamin A - 400 mcg, Vitamin D3 - 10 mcg, Vitamin E - 10 mg, Vitamin B1 - 0.9 mg, Vitamin B2 - 0.8 mg, Vitamin B6 - 0.7 mg, Vitamin B12 - 3 mcg, Niacin - 9 mg, Folic acid - 200 mcg, Biotin - 25 mcg, Pantothenic acid - 4 mg, Vitamin C - 40 mg, Magnesium - 75 mg, Iron - 7 mg, Zinc - 7.5 mg, Copper - 0.2 mg, Manganese - 0.3 mg, Iodine - 75 mcg, Selenium - 20 mcg, Chromium - 10 mcg, Flax seed oil powder - 114 mg	Apple powder flavouring, Strawberry powder flavouring, Sucralose, Natural lemon flavour, Raspberry flavour, Syloid (Colloidal silica, Silicon dioxide), Magnesium stearate, Stearic acid, Xylitol, Maltodextrin, Beetroot powder, Citric acid	Thompson and Capper Ltd	Böyük Britaniya	09.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Wellkid Multivitamin Smart Chewable / Velkid Multivitamin Smart Çeynəmə tablet (çeynəmə tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Xiloial Zero	Göz üçün damcı	10 ml	Sodium Hyaluronate-2.0g, TS Polysaccharide (or Galacto-Xyloglucan)-2.0g, Sodium Citrate-8.0g, Citric Acid Monohydrate-0.10g, Mannitol-28.0g, Water for injections up to-1000 ml	Ayrica qeyd edilməmişdir	Farmigea SpA	İtaliya	14.08.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Xiloial Zero, göz üçün damcı, 10 ml plastik flakonda, adlı məhsul göz quruluğu sindromunun müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Yantarex	Kapsul	3 x 10	Succinic acid – 200 mg, Milk serum (whey) – 85 mg, Ginkgo biloba – 60 mg, Coenzyme Q10 – 50 mg, Magnesium oxide – 50 mg, Garlic (Allium sativum) – 50 mg	Calcium stearate	İTF Farmakom MMC	Ukrayna	27.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Yantarex (kapsul № 30) adlı məhsul orqanizmdə qan dövranını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd1: "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq BFMQƏ-nin istifadə təlimatında tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin isə miqdarının göstərilməsi, bu qaydanın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq BFMQƏ-nin qablaşdırılmasında BFMQƏ-nin tərkibində göstərilən komponentlərin beynəlxalq adlarının göstərilməsi zəruridir. Qeyd2: İstifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Zedora	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 10 mcg (400 IU)	Vitamin E acetate oil, Orange essential oil, Rosemary essential oil, Sunflower oil	BioDue Spa	İtaliya	16.08.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zedora (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □